



www.musavat.com

MUSAVAT

Xəbər
"Human Rights Watch"
Azərbaycanla
bağlı hesabat
yaydı
yazısı səh.7-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 30 yanvar 2015-ci il Cümə № 21 (6049) Qiyməti 40 qəpik

Gündəm

Ermənistanın pilotsuz təyyarəsi məhv edildi



Qazaxda keçirilən monitorinq zamanı isə ermənilər növbəti dəfə təxribat törətdilər; düşmən ölkə yeni itkilər verir

yazısı səh.10-da

ABŞ-Rusiya qarşılıqlı Azərbaycanla nə vəd edir?

yazısı səh.5-də

İcra hakimiyyətləri üçün "yağlı tike" - subsidiyalar

yazısı səh.12-də

"A.M.A.Y. Abdulla"nın məhkəməsi baş tutmadı

yazısı səh.2-də

Seymur Həziyevə 5 il həbs verildi

yazısı səh.6-da

Ermənilərin "Daş yuxular"dan danışmasına Əkrəm Əylislidən reaksiya

yazısı səh.13-də

Ziya Məmmədovun qardaşı:

"İcra başçısı bacımız oğlu deyil..."

yazısı səh.12-də

Əvəz Zeynallı:

"Mənə prokuror 11 il iş oxuyan gün Gülər xanımı tutdular - ilahi təcəlli.."

yazısı səh. 8 və 9-da

Özünü yandıra sürücünün vəziyyəti ağırdır

yazısı səh.11-də

Rəsmi Bakı Vaşinqtondakı lobbisini işə saldı

yazısı səh.7-də

"Lotos" rəhbərliyi "Yeni Musavat"a məktub yolladı

yazısı səh.11-də

Siyasətdəki qardaşlar niyə yola getmir?

yazısı səh.13-də

Strasburqda Rusiyanın səsini yenə "batırdılar"

AŞ PA-DA AZƏRBAYCANLA BAĞLI GƏRGİN MÜZAKİRƏLƏR

AŞ-nin insan haqları üzrə komissarı Nils Muijniexsin sərt çıxışına Rəfael Hüseynov nə cavab verib?; Azərbaycan üzrə yeni həmməruzəçi polşalı oldu; Rusiya Avropanı bu qurumdan çıxmaqla hədələdi



"Lamiyə işi" Aslan Aslanovu bitirir

Lamiyə Quliyevanın vəkilindən heyrətamiz açıqlama; Fəxrəddin Mehdiyev müvəkkilinin üzleşdiyi qanunsuzluqlardan, məhkum qadının və övladının həyatına təhlükədən danışdı yazısı səh.6-da



Zəfər Quliyev vəfat etdi

yazısı səh.3-də



Hadı Rəcəbli: "Prezident xalqın ürəyindən tikan çıxardı"

yazısı səh.4-də



Divan üzvləri Qubad İbadoğluna "hökm" çıxardı

yazısı səh.6-da

30 yanvar 2015



Nekroloq

Azərbaycan demokratik ictimaiyyətinə ağır itki baş verib. Görkəmli analitik, Milli Strateji Düşüncə Mərkəzinin üzvü Zəfər Quliyev qəflətən vəfat edib.

Zəfər Hüseyn oğlu Quliyev - müasir Azərbaycan ziyalı təbəqəsinin parlaq nümayəndəsi, tanınmış siyasi ekspert və publisist, ölkənin aparıcı politoloqlarından biri idi, fəlsəfə elmləri namizədi, dosent idi.

14 iyul 1951-ci ildə Gəncədə anadan olan Zəfər Quliyev ən kiçik yaşlarından Bakıda yaşayıb və işləyib. 63 illik ömrümü Azərbaycanın müstəqilliyinə, xalqımızın azad və ləyaqətli yaşamasına həsr etmiş ictimai xadim, dəyərli dostumuz idi.

Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq.
MSDM-in sədri İsa Qəmbər

“A.M.A.Y. Abdulla”nın məhkəməsi baş tutmadı



Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin “A.M.A.Y.” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Amma “A.M.A.Y.” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədov, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın

barəsində olan cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb. Proses təxirə salınıb.

Hakim Əfqan Hacıyev bildirib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılıb və o iş də bu cinayət işi ilə bağlıdır. Ə.Hacıyev bu səbəbdən hakim heyətinin özlərinin etiraz verdiklərini açıqlayıb.

Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək, qərardan sonra proses davam etdiriləcək.

Xatırladaq ki, A.Abdullayev 2014-cü il, aprel ayının 4-də həbs edilib. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimləmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Başağlıq

Müsavat Partiyasının başqanı Arif Hacıli və partiyanın Divanı Zəfər Quliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Ölümünü gözləyən şair son mənzilə yola salındı

Anar: “Xalq Vaqif Səmədoğlunu itirməyin ağırlığını uzun zaman yaşayacaq”

Yanvarın 29-da Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə veda mərasimi keçirildi. Mərasimdə şairin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anar, dövlət müşaviri Kamal Abdulla, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də daxil olmaqla, xeyli insan iştirak edirdi.

Xalq yazıçısı Anar V. Səmədoğlunun ölümünü Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: “Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yaza da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümlü kişi kimi qarşılamağı öyrətdi. Xalq bu itkinin ağırlığını uzun zaman yaşayacaq”.

Dövlət müşaviri Kamal Abdulla bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir: “Onun qədər daxilən azad adam tapmaq çətin məsələdir. Onun həyat sevgisi, təbessümü hər kəsin xatirəsində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, fərqli həyat baxışı olan insan idi”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dedi ki, Vaqif Səmədoğlu heç kimə bənzəməyən bir ömür yaşayıb: “Artıq onun ömrü ədəbiyyətə qovuşdu. Bundan sonra zaman onun xeyrinə işləyəcək”.

Xalq şairi Nəriman Həsənzadə çıxışında öz xatirələrini bölüşüb: “İsa Muğanının ardınca Vaqif də getdi. Elə adamlar var ki, bir dəfə doğulur, bir dəfə yaşayır, amma Vaqif daim yaşayacaq. O, şair olmasaydı belə, bizlər üçün əziz insan idi. Çünki Səməd Vurğunun yadigarı idi. Çox zərərətli idi, elə ölümlə də yazarılaşa-zararılaşa getdi”.

Millət vəkili Nizami Cəfərov şairin itkisi ilə barışmadığını bildirdi: “O, fiziki ömrünü bəza vur-



du, ruhan isə bizimlədir”.

Vaqif Səmədoğlunun ailəsi adından çıxış edən mərhum şairin kürəkəni Aqşin veda mərasimində toplaşanlara öz təşəkkürünü bildirib.

Daha sonra mərhumun cənəzəsi Akademik Milli Dram Teatrından qaldırılaraq dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu yanvarın 28-də dünyasını dəyişib. Şair uzun müddət idi ki, xərcəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.

□ Xəlida GƏRAY

Ədliyyə Nazirliyindən hüquq müdafiəçisinə “yaşıl işıq”

Elçin Behbudov: “Zəng edib dedilər ki, türmələrə getməyimə nazirlik qadağa qoymayıb”

Şəngəllər Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Elçin Behbudova “Yeni Müsavat”-a açıqlamasında dedi ki, türmələrdə bağlı Ədliyyə Nazirliyindən zəng ediblər. Hüquq müdafiəçisi ötən sayımızda yer alan “Keçmiş qadın məhkumdan” “Lamiyənin işi” ilə bağlı şok açıqlamalar” sərəlvhəli yazıda cəzaçəkmə yerlərinin monitorinqindən uzaqlaşdırılması məsələsinin PX rəisi Mədət Quliyevin iradəsindən kənar olduğunu demişdi.

Həmin yazıdan sitat: “Mənim hüquq müdafiəçisi kimi cəzaçəkmə yerlərinin monitorinqinə buraxılmamağım Mədət müəllimlik deyil. Burada Ədliyyə Nazirliyi rol oynayır. Mədət Quliyev ora tabedir”.

Dünən redaksiyamızla əlaqə saxlayan E.Behbudov bildirdi ki, onun fikirlərinin yer aldığı yazı dərc olunan son Ədliyyə Nazirliyindən ona zəng olub: “Zəng edib dedilər ki, türmələrə getməyimə Ədliyyə Nazirliyi qadağa qoymayıb. Cəzaçəkmə yerlərində monitorinq aparmağım ilə bağlı məsləhət bildirdilər ki, müvafiq olaraq Penitensiar Xidmətlə əlaqə saxlayım. Mən bildirdim ki, ədliyyə naziri belə hallara yol verməz. Fikrət müəllimin mənə münasibəti həmişə səmimi olub”.

Qeyd edək ki, E. Behbudov uzun müddətdir ki, Ədliyyə Nazirliyinin (ƏN) baş idarə səlahiyyətli müstəqil struktur qurumu olan Penitensiar Xidmətin (PX) tabeliyindəki cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında monitorinq apara bilmir.

□ E.MƏMMƏDƏLİYEV



İlham Əliyev “Şahdağ”a getdi

Yanvarın 29-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar. AzərTAC xəbər verir ki, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” hotelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Ordu rəhbərliyi cəbhəboyu şəxsi heyəti necə yoxlayır?

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənavi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonalarda yerləşən hərbi hissələrdədir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşlər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların gündün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar. Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib. Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.

Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət gərginləşib. Düşmənin diversiya-təxribatları ara vermirdi. Ağdam cəbhəsində isə Ermənistanın məxsus pilotsuz təyyarə məhv edilib. Ekspertlər müharibə riskinin yüksək olduğunu deyirlər. Bu mənada ordu rəhbərliyinin cəbhəboyu hərbi hissələrə baş çəkib şəxsi heyətin döyüş hazırlığını, mənəvi-psixoloji vəziyyətini yoxlaması da böyük savaşın hər an başlaya biləcəyinin əlaməti kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, savaşda psixoloji üstünlük əsas amillərdən biri olduğu üçün rəhbərliyin bu məsələyə ciddi diqqət göstərməsi təqdirləyicidir. Xüsusilə də düşmənin ordusunda hökm sürən ruh düşkünlüyü, intihar halları Azərbaycanın şəxsi heyətin döyüş ruhu məsələsində də Ermənistanı qabaqladığını deməyə əsas verir.

□ Cavid TURAN

“GÜNDƏM XƏBƏR” QƏZETİ NƏŞRİNİ BƏRPA EDİR

02 fevral 2015-ci ildən satışda



Nəşr olunduğu müddət ərzində geniş oxucu auditoriyası toplamış, ölkədə və dünyada baş verən hadisələrə özünəməxsus obyektiv yanaşması ilə seçilən “Gündəm xəbər” qəzeti maliyyə çətinlikləri ilə əlaqədar olaraq fəaliyyətini dayandırmışdı.

Qəzetin son sayı 20 iyun 2014-cü ildə nəşr olunub. “Gündəm xəbər” qəzeti satış bazarından əldə olunan gəlirlər hesabına öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin, redaksiyanın özündən asılı olmayan səbəblərdən yaranmış maliyyə çətinlikləri sonda qəzetin fəaliyyətinin dayandırılmasına səbəb oldu. Belə ki, “Metro Servis” MMC-nin qərarı ilə metro stansiyalarında qəzet satışı dayandırıldı. Həmçinin “Qaya MMC-nin və “Qasid” ASC-nin satış köşklərinin şəhərin bir çox hissələrində götürülməsi qəzetin yayımında problemlər yaratdı. Belə maneələrin yaradılması və yay fəslində qəzet satışında müşahidə olunan ənənəvi problemlər sonda ölkənin tanınmış bir qəzetinin nəşrinin dayandırılması ilə nəticələndi.

Lakin, “Gündəm xəbər” qəzeti nəşr olunmadığı dövrdə belə diqqətli oxucularımız daima onun fəaliyyətə başlaması üçün müraciətlər edirdilər. Ölkədə və dünyada baş verən proseslərdən kənar qalmamaq, dəyərli oxucularımızın çoxsaylı müraciətlərini nəzərə alaraq yenidən “Gündəm xəbər” qəzetinin fəaliyyətinin bərpa olunmasına qərar verilib. Bütün çətinliklərə rəğmən dayandığımız yerdən başlamaq niyyətindəyik. Ümidvarıq ki, dəyərli oxucularımız bizi bu çətin yolda tək buraxmayacaqlar. “Gündəm xəbər” kollektivi hər zaman öz diqqətli oxucularının dəstəyini hiss edib. Fəaliyyətimizin yeni dönəmində də bunun belə olacağına inanırıq.


Artıq qəzetimizin nəşrinə yenidən başlamağa qərar verdik və 02 fevral 2015-ci il tarixdən etibarən qaldığımız yerdən davam edəcəyik. Hər haftanın I, II, III, IV, V və VI günləri satışda olacağıq. Sizinlə olmadığımız dövrdə biz dəyişmədik. Sözlən düzünü, həqiqətin ən doğrusunu paylaşmaq üçün yenidən sizinləyik. Gündəmin nəbzini bizimlə tutacağınıza inanırıq!

“Gündəm Xəbər” kollektivi



Ölümə zəfər çalan Zəfər

Zahid SƏFƏROĞLU
zsafaroglu@gmail.com



Aramızdan səssiz-səmirsiz, qəfil getdi. Elə xarakterinə də belə idi - sakit, təvazökar... Səhəri açar-açmaz hamımız sarsıldıq. Bənzərsiz şəxsiyyət, nüfuzlu politoloq, dərin təhlil qabiliyyətli analitik, gözəl həmsöhbət və müsahib, jurnalist, qisası, olduqca dəyərli bir insan Zəfər Quliyev artıq aramızda yoxdur.

Peyğəmbər yaşında dünyasını dəyişdi. Yetərcə həssas, həlim insan idi, onunla təmasda olmuş heç kəs, o sırada media cameyəsindən kimse iddia edə bilməz ki, gərginlik keçirib, rahatsız olub. Heç iqtidar düşərgəsindən də haqında nalayiq söz eşitməmişəm.

Mümkün deyil. Çünki Allah-təala onu məhz belə kodlaşdırmışdı. Ən önəmlisi, nurlu, işıqlı insan idi, zahirindən batınine kimi səmimi, sadə idi, dostlarının dediyinə görə, üstelik, yaxşı bir həmdərd, simsar idi, maddiyyət hərisi deyildi.

Bəlkə də yaşadığımız əcaib zamanədə bu qədər müsbət keyfiyyətlərin tək bir insanda təcəlli eləməsi idi onun narahat üreyini illər uzununu sıxan, yükə salan və nəhayət, cəmi 63 yaşda həyatına son qoyan...

Eyni zamanda prinsipli idi Zəfər bəy. Seçdiyi, doğru bildiyi yola sadıq bir şəxs idi. Yazılarında da qabarıq görünürdü bu. Yazıda, sözdə bir cür, həyatda, gerçəkdə isə ayrı cür olanlardan deyildi...

Zəfər Quliyevi yaxından yalnız son bir neçə ildə tanışmışdım. Dərhal müsbət emosiya, pozitiv ovqat yaratmışdı mənə. Sanki enerji verirdi adama, gümrahlaşdırırdı.

Axır ilyarımda isə ruscadan analitik yazılarını Azərbaycan türkcəsinə çevirirdim, "Yeni Müsavat"ın Azərbaycan versiyasında dərc edirdik. Mübaligəşiz deyə bilərəm ki, bu yazılardan dostumuz Hacı İlqarın cümə söhbətləri kimi mənavi qida, zövq alırdım, rahatlıq tapırdım.

Eyni zamanda təbii ki, öyrənirdim. Məhz bu dərin, analitik təfəkkürdən doğan yazılardan sonra qəti əminlik hasil etdim ki, Zəfər Quliyev bu xalqa öz intellektual qabiliyyəti, dərin biliyi və savadı, hadisələrə və proseslərə özünəməxsus yanaşması ilə, əksər hallarda doğrulan təxminləri ilə hələ çox lazım ola biləcək sanballı bir ekspertdir, bişmiş mütəxəssisdir, qızıl genofondumuza məxsus, əvəzolunmaz ziyalıdır.

Zəfər bəy ölkədə, onun dışında fikirləri, təhlilləri, proqnozları həmişə mötəbər hesab ediləcək, barmaqla sayılacaq ciddi analitiklərdən idi. Dərin fikir adamı idi, milli insan idi. Onun istənilən geosiyasi məsələ, ələlxüsus Qarabağla bağlı təhlil və yazılarında Azərbaycan və onun maraqlarına təmənnsiz bağlılıq qırmızı xətlə keçir(di).

Azərbaycanın dərdlərini və onlardan çıxış yollarını ürək ağrısı ilə, eyni zamanda olduqca elmi, politoloji dildə təqdim eləsə də, yazılarında bir Azərbaycan yanğısı, Qarabağ nisgili vardı. Çünki Vətən, Qarabağ ondan ötrü hər şeydən öndə idi, siyasi alver predmeti deyildi, ola bilməzdi...

Bioqrafiyasından kiçik bir haşiyyə: bu, o Zəfər Quliyevdir ki, Rusiyanın tanınmış Regnum Agentliyinin erməni baş redaktor gələndən sonra onunla əməkdaşlığı davam etdirməkdən imtina eləmişdi - kifayət qədər yüksək qonorar təklif edilsə də...

63 il yaşasa da, hər kəsə nəsb olmayan zəngin bir bioqrafiya qoyub getdi o. Onsuz da hamımız ölüb gedəcəyik, Qurani-Kərimdə aye var - "Bütün canlar ölümü dadacaq". Ancaq önəmli odur ki, ölümdən sonra ölümsüzlüyünün qazana biləsən. Zəfər bəy bunu bacardı. Bunu zətan, hələ sağlığında qazanmışdı - ölümə zəfər çalmaqla...

Bu gün hamımız itirdik, media və ekspert ictimaiyyəti itirdi. İlk növbədə təbii ki, "Yeni Müsavat", onun Azərbaycan və rus dilli elektron versiyaları, minval.az saytı, kollektivimiz itirdi. Azərbaycan xalqı, cəmiyyət bəlkə də fərqində deyil, amma o, daha çox itirmiş oldu - qeyrətli, gərəkli, xalqın rifahını onun özündən də çox arzulayan böyük oğlunu, alimini, qiymətli fikir adamını qeyb etdi.

Yeri hələ uzun müddət boş qalacaq - buna söz yox. Çünki öz zəngin, ictimai əhəmiyyətli, elmi-siyasi, elmi-pedaqoji fəaliyyəti ilə, intellektual və praktik ekspert təcrübəsi ilə Zəfər Quliyev hər şeydən öncə Vətənə, onun sabahına lazım idi.

Heyf, arzuladığı Azərbaycana görə bilmədi. Odur ki, bizlərə birçə onun ən böyük arzusunu gerçəkləşdirməyə yardımçı olmaq qalır. Bu, ona vəfa borcumuz olmaqla yanaşı, ruhunu dincəldəcək ən yaxşı savab əməlimiz olardı.

Allah rəhmət eləsin! Qəlbi nurla dolsun. Vətən sağ olsun.

Rauf Arifoğlu: "Biz onu unutmayaçağıq..."
İsa Qəmbər: "Cəmiyyətimiz üçün ağır itkidir"
Hacı İlqar İbrahimov: "Ən kritik situasiyalarda öz sözü olan adam idi"

Tanınmış politoloq, minval.az saytının şöbə müdiri Zəfər Quliyev yanvarın 29-da səhər saatlarında ürək tutmasından Tiflisdə vəfat edib. "Yeni Müsavat" və minval.az saytının təsisçisi Rauf Arifoğlunun sözlərinə görə, ürək damarlarında tıxanılıq olması səbəbindən rahatsız olan Zəfər Quliyev Tiflisə yola salınmışdı: "Orada onun üreyinə stend yerləşdirilməliydi.

Ancaq Tiflisdə həkimlər onun üreyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirib, tövsiyə ediblər ki, dərhal əməliyyat olunsun. Onu "anju" edən həkimlər deyiblər ki, gecikdirmək olmaz. Onlar mənimlə də danışdılar və hətta əməliyyatın da riskli olduğunu, lakin başqa çarənin qalmadığını dedilər. Zəfər Quliyev tərəddüd edirdi. Ən sonda əməliyyata Bakıya dönmədən girməyə razılıq verib".

Həyat yoldaşı Lalə Nərimanın musavat.com-a verdiyi xəbəre görə, Zəfər Quliyev yanvarın 29-da əməliyyat olunmağa razılıq vermiş: "Lakin mənə dedi ki, çox həyəcan keçirir və əməliyyata girməkdən qorxur. Bizi artıq palataya yerləşdirmişdilər. Amma gecənin ikinci yansı oyandı, mənə dedi ki, çox pis yuxu gördüm. Az sonra vəziyyəti pisləşdi. Həkimlər neçə saat çalışdılar. Lakin onu xilas etmək mümkün olmadı".

63 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərdən biri idi.

Zəfər Quliyevin vəfatı ilə bağlı "Yeni Müsavat"ın redaksiyasında anım tədbiri keçirilib. Tədbirdə qəzetin kollektivi, mərhumun dostları və tanınmış siyasətçilər iştirak ediblər.

Çıxış edənlər Zəfər Quliyevin keçdiyi həyat yolu barədə danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

İlk olaraq çıxış edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ən ağırlı günlərdən birini yaşadığını bildirdi: "Böyük itkidir. Eşitdiyimiz acı xəbərdən hələ də toparlana bilməmişik. Allahdan rəhmət diləməkdən başqa çarəmiz yoxdur". **R.Arifoğlu dedi ki, Zəfər bəy üreyində yaranan problemlərlə bağlı müalicəyə getmişdi:** "Yanvarın 28-də özü və həkimləri ilə danışmışdıq. Məlum oldu ki, üreyindəki problem çox ciddidir. Yaxınları olaraq onu razı salmağa çalışdıq

ki, əməliyyat olmadan Bakıya gəlməsin. Yanvarın 28-si gecə həyəcədən səhəti pisləşib. Zəfər bəyin xatirəsi daim onu sevnələrin qəlbində yaşayacaq. O, çox yaxşı insan idi. İnanmıram ki, kimsinə onunla bağlı hansısa incikliyi olsun. Çox təəssüf ki, belə yaxın dostumuzu, qiymətli yazarmızı itirdik. Biz onu unutmayaçağıq".

Mərhumun yaxın dostlarından biri, politoloq Eldar Nama-

planlaşdırıq. Bəlkə də biz bu itkinin nə qədər ağır olduğunu indi dərk etmirik. Aylarla biz onun məqalələrini görməyəndə bu günün acısını bir daha yaşayacağıq".

Zəfər Quliyevin üzvü olduğu Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər mərhumu 80-ci illərdən tanıdığını dedi: "Qarabağ münaqişəsi başlayandan Zəfər bəylə münasibətlərimiz intensivləşdi. Daha sıx-sıx görüşməyə başlamışdıq. Zəfər



63 yaşlı tanınmış politoloq Tiflisdə dünyasını dəyişib; "Yeni Müsavat"ın redaksiyasında mərhum politoloqla bağlı anım tədbiri keçirilib



zov baş vermiş hadisədən sarsıldığı bildirdi: "Bu elə bir faciədir ki, hələ də özümə gələ bilməmişəm. Bir neçə gün bundan əvvəl Zəfər bəylə iclas keçirdik. İclasdan sonra dərdləşdik. Mənim müalicəmlə çox maraqlanırdı. İlk dəfə mənə səhətdəki problem barədə danışdı. Hadisədən bir gün əvvəl həkimlərlə danışdıqdan sonra vəziyyətinin ciddiliyini anladıq. Bir gün ləngimə bizə bu faciəni yaşatdı. Allah rəhmət eləsin. Yaxın zamanlarda Zəfər bəylə bağlı böyük tədbirlər keçirməyi

Zəfər Quliyev 1988-ci ildən bu günə qədər ölkəmizdə gedən bütün ictimai-siyasi hadisələrdə iştirak edib. Xalq Cəbhəsinin əsas analitiklərindən biri idi. Son illərdə daha da feallaşmışdı. İctimai Palatanın əsas üzvlərindən biri, "EL" Hərəkatının yaradıcılarından idi. Son dövrlərdə isə birlikdə yaratdığımız MSDM-in üzvlərindən idi. Cəmiyyətimiz üçün ağır itkidir. Dost kimi hamımıza çox ağır təsir etdi. Zəfər Quliyev ideyaları ilə dolu bir insan idi. Cəmiyyətimizin dəyərli insanlarından birini it-

rirdi. Bizə qalan onların xatirəsini yaşatmaq, görmək istedikləri cəmiyyəti formalaşdırmaqdır. Zəfər bəyin xatirəsini üreyimizdə yaşadacağıq. Dünya belə qurulub. Gəlirik, nələrsə edirik və gedirik... Tənn ruhunu şad eləsin".

AXP lideri Pənah Hüseyn mərhum politoloqla bağlı xatirələrindən danışdı: "Zəfər bəyi 1984-cü ildən tanıyıram. Zəfər bəy tanınmış alimlərdən biri idi. O, xalq hərəkatının görkəmli xadimlərindən biri olub. Cəbhə hakimiyyəti dövründə Prezident Aparatının analitik şöbəsinin mütəxəssislərindən olub. Zəfər bəy həm də istedadlı filosof idi. Sakit görünəndə, çox emosional idi. Son dövrlərdə "Yeni Müsavat"ın redaksiyasında yaxın ünsiyyətdə idik. Rauf bəyin bir layihəsi var idi. Bu layihə rəhmətlik Zəfər bəyin üzərində qurulmalı idi. Böyük ideyaları olan dostumuzu itirdik. Millətimizin başı sağ olsun. Allah rəhmət eləsin".

DEVAMM sədri Hacı İlqar İbrahimov baş vermiş itkinin hamı üçün ağır olduğunu söylədi: "Sözün həqiqi mənasında onunla dost, qardaş idik. Ən kritik situasiyalarda öz sözü olan adam idi. Toplumda adiləşən amillərə qarşı dözlülməz adam idi. Sonuncu dəfə burada görüşəndə Azər Axanovun təşəbbüsü ilə şəkil çəkdirdik. Onun haqqında hər birimiz bir yazı yazı bilərik. Şübhəsiz ki, son günlərdə ölkəmizdə baş verən repressiya dalğasının təsiri də onun dünyadan köçməsinə səbəb olan amillərdən idi. Bunların fərqi varmıyacaq. Mövcud durum insanları itirməyimizə səbəb olur. Allah rəhmət eləsin".

Minval.az saytının şef-redaktoru İlkin Qəmbər Zəfər bəylə bir yerdə çalışdıqdan sonra yaxından tanış olduğunu qeyd edib: "Onu mən əfsanə kimi qəbul etmişəm. Bu üç ildə ona yanaşmam dəyişmişdi. Mən bu insani yalnız bu formada xatırlayacağam. Fərqli insan idi. Öz yanaşması, fərqli fikirləri olan insan idi. Qarşısındakına hörmət edirdi. Bizim üçün ağır itkidir. Başımız sağ olsun".

Mərhumun əqidə dostu Köçəri Nağıbəyli onunla bağlı qısa xatirələrini danışdı: "O, hər kəsin üzünə söz deyən insan idi. Düz fikirləşdiyi şeyləri deyirdi. Zəfər bəy Allah qəni-qəni rəhmət eləsin. O, əsl dost idi. Hər bir dərdimi onunla bölüşə bilərdim. Tanrıdan rəhmət diləyirəm".

Z.Quliyev yanvarın 30-da gü-norta saatlarında Bülbülə qəbiristanlığında dəfn olunacaq. Mərhumun hüzn mərasimi "Gənclik" metro stansiyasının yaxınlığındakı ("Konsul-hotel" hündürü) evinin həyətinə keçiriləcək.

□ **Cavanşir ABBASLI**
Fotolar Rəyfa Rəfiyevanıdır

Gələn həftə Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq. Artıq deputatlar qış tətildən qayıdıb və komitələrdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılır. Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli ilə söhbətimizdə də ölkə gündəmini məşğul edən, xüsusilə də orta statistik azərbaycanlı düşündürən əsas məsələlərin bir qismi barədə danışdıq. Komitə sədrinin dediklərindən məlum oldu ki, qış tətili Rusiyada keçirib:

- Rusiyadan yeni qayıtmışam. Məzuniyyət vaxtı olduğundan Yesentukidə istirahətdəydim. Son 10-15 ildə Yesentukini necə görmüşəmsə eləydi, nə abadlıq, nə quruculuq, nə kapital qoyuluşu, nə investisiya yatırımı hiss eləmədim. Azərbaycanda gedən proseslər, yaradılan şərait göz önündədir, bunu heç kəs inkar edə bilməz. İş yerlərinin açılması var, abadlıq-quruculuq, istehsal və sosial obyektlərin böyük həcmdə tikintisi var!

- **Hadı müəllim, Rusiya böhran vəziyyətində olan ölkəyə bənzəyirdimi?**

- Ötən ille müqayisədə bu il də rublun məzənnəsi dollara nisbətə 2,2-2,1 dəfə aşağı düşüb, əməkhaqları isə sabit qalıb. Onlar çalışırlar ki, rublun alıcılıq qabiliyyəti düşməsin. Amma istər-istəməz xaricdən hansı mal dollarla alınırsa, mütləq öz təsirini göstərir.

- **Rusiyada 7-10 gün istirahət etmək necəyə başa gəlir?**

- 700 dollara. Dollarla götürsək, istirahət də ucuzlaşdı. Amma ən yaxşı istirahət etmək üçün Azərbaycan yaxşıdır. (Gülür)

- **Amma bahalı istirahətdir...**

- Nisbətən hə. Bizim əməkhaqlarına, orta gəlirə baxanda normaldır. Bizdə də o qiymətə 10 gün istirahət etmək olar. Amma yol məsələsi əlavə xərc istəyir.

- **Hadı müəllim, dövlət başçısı bu həftə hökumət üzvləri qarşısında neftin qiymətinin aşağı düşməsi şəraitində görüləcək işlər haqqında danışdı. Siz Milli Məclisin komitə sədri kimi çıxışı necə qarşıladınız?**

- Prezident çox ciddi məsələlərə toxundu, bəzi məsələlərdə lap camaatın ürayından tikan çıxartdı, çox adamların gözlədiyi fikirləri səsləndirdi. Birinci məsələ odur ki, Azərbaycan dünyadan təcrid olunmur, qloballaşan dünyada gedən proseslər istər-istəməz bu və ya digər formada ölkəmizə təsir edir. 2008-ci ildəki qlobal böhran kiçik hiss etmələri nəzərə almasaq, Azərbaycandan demək olar ki, yan keçdi. Bax, budur Azərbaycanın valyuta, maliyyə siyasətinin uğurları. Amma baxın, Putinin apardığı bütün icaslarda 2008-ci ili xatırlayırlar, o zaman baş verənlərdən danışsalar, 2008-in proqramını yenidən ortaya qoyurlar.

İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanda bütün gedən proseslərdə sosial məsələlərə ayrılan vəsait azalmadı, əksinə, artdı. Bu, 2008-də də belə oldu. Möhtərəm prezidentimizin gələn il hesablanan proqramlarının hamısında da bu, əksini tapıb. Ola bilər hansısa sahəyə investisiya qoyuluşu azalsın, amma bu sahəyə ayrılmalar azalmır.

Üçüncü xətt nədir? Prezidentimizin çağırışı qeyri-neft sektoruna yatırımları artırmaq, diqqəti yüksəltməklə bağlı oldu. Hətta banklara istiqamət verildi ki, regionlarda konkret adamlara pul verməkdənsə, daha çox sahibkarlara vəsait ayırmaq və iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafına dəstək vermək lazımdır.

- **Ölkə başçısının məmurlara xəbərdarlığı haqqında nə deyə bilərsiniz?**

- Əgər yadınıza gəlsə, prezidentimiz tez-tez bu məsələlərə toxunur. Mən də iki-üç ay bundan qabaq da bu mövzuda danışmışdım. Prezidentimiz bu

qulluğunda duran adamdır. Ötən il qəbuluma 800 nəfər gəlib. Dünən mən 51 nəfəri qəbul etmişəm. İnanın, elə bilirdim ki, bu adamların dərdi elə mənəm deyildir. Başa düşürdüm ki, bu adamların qəlbə qırılıb, onların ürəyini almağa, onları sevin-dirməyə çalışırdım. Mümkün qədər çalışırdım ki, bu adamlar evlərinə məmnun qayıtsınlar. Bu insanlar daha çox niyə qəbula gəlirlər? Məmurun onları başa sala bilməməsinə görə. Bax, mənim yanıma gələn vətəndaşın istəyi qanunsuzdur. Amma məmur onu kobud şəkildə yola salıb ki, "hara gedirsən get". Düzdür, bəzən məmurları da

sını 3 yolu var. Birinci yol müəllimlərin 12 saat yüklülüyünün 18 saata qaldırılması, bu addım atıldı. İkinci yol özəl məktəblərin yaradılması təklifini vermişdim. Bu gün repetitorluq məsələsi var. Amma deyirik əgər şagirdlərin 30 faizi üçün repetitor tutulursa, bu say uşağa özəl məktəb də eləmək olar. Üçüncü yol isə prezidentimizin atdığı addımdır ki, əmək haqlarının iki dəfə artırılması. Bu da əlbəttə, fərqli qaydada olmalıdır. Yəni müəllimlik peşəsinə hörmət edən əsl müəllimin maaşının artırılmasından söhbət gedir, gününü keçirdənin yox. Biz onları ayrılmalıyıq və buna getməliyik.

bir təşəbbüs var ki, kişi müəllimlərə verilən maaş bir az da artıq olsun. Yəni bu, kişi müəllimləri həvəsləndirmək də vacib məsələlərdəndir. Mən konkret vaxt deyə bilmərəm, prezidentin səlahiyyətindədir. Amma belə bir vaxtda artımlara gedilməsi inqilabi addımdır. Bu, prezidentimizin müəllimlərə olan hörmətinin bəhrəsidir.

- **Bundan başqa artımlar, vətəndaş rifahının yaxşılaşdırılması ilə bağlı hansı planlar var?**

- Biz bəzən sosial müdafiədə birbaşa müdafiəni görürük. Məsələn, müəllimlərin maaşının artması görünəndir. Amma gö-

məsələ budur ki, adamlarımızda populyar və qeyri-populyar peşələrə münasibət mövcuddur. Adama deyirsən sən get suvaqçı işlə! Deyir a, mən gedim suvaqçı işləyim? Bala, haranı qurtarmısın? Deyir 10-cu sinfi. Bəs kompüterini bilirsən? Cavabı "yox"dur. Elə isə niyə suvaqçı işləməyəsən axı? Bax, bu cür qeyri-populyar peşələrə belə münasibət var. Mən arada Bakıda görürəm ki, cavan oğlanlar küçə təmizləyir. Belə şeylər pis qiymətləndirilməməlidir. Mən bilirəm ki, İranda elələri var səhərlər müəllim işləyir, günortadan sonra dükanında çalışır. Pul qazanmaq ayıb sayılmamalıdır.

- **Rusiyadakı mövcud vəziyyətlə bağlı kütləvi axın gözləyirsiniz?**

- Ordakı vəziyyət bizim adamlara daha çox təsir edir. Çünki rublu dollara dəyişib evə göndərilir. Amma mən kütləvi axını gözləmirəm. Kütləvi axın

"Prezident xalqın

ürəyindən tikan çıxardı"

Hadı Rəcəbli maaş və pensiya artımı ilə bağlı "Yeni Müsavat"a ilginç açıqlamalar verdi

dəfə də xalqın ürəyindən xəbər verən sözlər dedi. Dövlət başçısı məmur-vətəndaş təmasının azaldılması, "elektron hökumət" məsələsindən də danışdı. Bu gün Azərbaycanda bu məsələlər ardıcıl aparılır. Elektron hökumətin bir variantı nədir? Bankomatlardan pul alınması, həmçinin pensiyaların internet vasitəsilə hesablanması, ödəmələrin nəqd olmadan, bir sıra köçürmə yolu ilə aparılması və digər addımlar onu göstərir ki, biz məmur-vətəndaş kontaktını minimuma endirməliyik. Digər tərəfdən, "ASAN Xidmət" in yaradılması Azərbaycanın brendidir.

- **Məmurların yerlərinin dəyişdirilməsi cəmiyyətdə fərqli yozumlara səbəb olur. Bu, nə ilə izah edilir?**

- Rotasiyanın iki yolu var: horizontal və vertikal rotasiya. Vertikal rotasiya odur ki, məmuru ya yuxarı qaldırırsan, ya da endirirsən. Bir də var yerini dəyişirsən, buna horizontal rotasiya deyilir. Məsələn, bizdə gənclər və idman naziri mədəniyyət naziri oldu, Gömrük Komitəsinin sədri fəvqəladə hallar naziri təyin olundu. Son icra başçılarının dəyişməsi də horizontal rotasiyadan xəbər verir.

- **Prezidentin Göyçayın icra başçısını işdən azad etməsi həmin rayonda atəşfəşanlıqla qarşılandı. Ancaq bu da var ki, əvvəlki icra başçısı qonşu rayona təyin edildi. İndi bir anlıq Ucar sakinlərinin əhvalını təsvir edin...**

- O da başqa rayondan gəlmişdi. Burda başqa prinsiplər var. Ola bilər hansısa bölgədə hansısa məsələ alınmayıbsa, digər bölgədə alına bilər. Bu, ona verilən növbəti şansıdır, ağılı olsa, bu şansıdan istifadə etsə, yaxşı olacaq. Mən istəyirəm prezidentimin əsas fikrini xatırladım: "Məmur vətəndaşın xidmətçisidir". Məmur vətəndaşın

başına düşürəm, qəbuluna gündə 50 nəfər gəlsə, məmur neyləyər, dözə bilməz. Amma yenə də çalışmaq lazımdır ki, adamları sakit şəkildə başa salasan, incitməyəsən. "ASAN Xidmət" də çalışanların bir keyfiyyəti odur ki, güllərüzdürlər. Düşünürəm ki, məmurlar da imtahan-dan keçiriləndə gərək testdə yazaq ki, məmurun üzündən Məhərrəmlik ayının Aşura günü yağmasın. (Gülür)

- **Bugünlərdə pensiya artımından çox danışıldı. Amma vətəndaş üçün qaranlıq qalıb. Sadə dillə deyə bilərsinizmi pensiyalarda artım nə qədər olub?**

- Mən bir şeyi deyim, bu artımı vətəndaşa düzgün çatdırmırlar. Əslində manatın məzənnəsinin düşməsi, inflyasiya ilə bağlı dəyişiklikdir. Bunu pensiyaların artması kimi izah etmək düzgün deyil. Bizim qanunda yazılıb ki, manatın inflyasiyasına uyğun olaraq pensiyaların məbləği indeksə olunub, ona uyğun faiz də artır. Rusiyada da belə şey oldu, orda, deyərsən, pensiyalar 11,4 faiz artdı.

- **Milli valyutamızda inflyasiyanın həcmi nə qədər olub?**

- Bizdə 1-2 faiz arasında inflyasiya oldu. Ona uyğun olaraq fərqləndirdilər, artıma getdilər. Yəni bunun adını pensiya artımı qoymaq düz deyil.

- **Deməli, 150 manat pensiya alan vətəndaş nə qədər artım alacaq?**

- 2-3 manat. Ancaq bunun adı artım deyil, indeksləşmədir. Bunun adı inflyasiyaya uyğun olaraq pensiyaların yenidən hesablanmasıdır.

- **Bəs Bakı müəllimlərinin maaş artımı ilə bağlı nə deyə bilərsiniz?**

- Birinci onu deyim ki, bu, müəllimlərlə bağlı inqilabi addımdır. Mən dəfələrlə demişəm ki, müəllimlərin maaşının artırılma-



"Gərək məmurun üzündən Məhərrəmlik ayının Aşura günü yağmasın"

- **Amma xəbərlərə görə, artımın yalnız Bakını əhatə etməsi digər rayon və şəhərlərdəki müəllimlərin incikliyinə səbəb olub. Onlara nə deyərdiniz?**

- Onlara da növbə çatacaq. Deyilməyib ki, burdakıların maaşı artacaq, ordakıların yox. Belə şey yoxdur. Həmin addım bölgələrlə bağlı da atılacaq.

- **Nə vaxtı gözlənilir?**

- Bu, ardıcıl olacaq. Hətta belə bir təşəbbüs var ki, dağ rayonlarında işləyən müəllimlərin maaşı bir az da artırılsın. Başqa

rünməyən sosial müdafiə elementləri var. Təsəvvür edin ki, məktəblərin olimpiya komplekslərinin tikilməsi, yolların abadlığı, digər görülən işlər Azərbaycan xalqı üçün uzun illərə hesablanmış məsələlərdir, xalqın rifahına, sosial müdafiəsinə yönələn addımlardır. Yaxud Böyük Şor gölünün təmizlənməsi, parkların salınması, bulvarın genişləndirilməsi kimi işlər, bütün bunlar hamısı dolayısı yolla vətəndaşa işləyən addımlardır. Mən istəyirəm bizim adamlarımız birbaşa ilə dolayısı yolla görsünlər. Digər bir məsələni deyim ki, bu gün vətəndaşlar üçün çörək qazanmağa, aile saxlamağa, iş görməyə şərait var. İkinci bir narahatlıq doğuran

millətlərarası münasibətlərdə, münasibətə, gərginlik olanda baş verə bilər. Inflyasiya kütləvi axına gətirib çıxartdır.

- **Parlament seçkilərində iştirak edib-etməyəcəyinizi soruşsam yaqın ki, deyəcəksiniz YAP-ın qərarını gözləyirəm, elədir?**

- Mənim üçün bir nömrəli məsələ təbii ki, partiyanın qərarıdır. Mən Siyasi Şuranın üzvüyəm, partiya qərarına qulaq asacağam, partiya məsləhət bilsə, mən namizədliyimi irəli sürəcəyəm. Amma bir həqiqət də var: Azərbaycan parlamentində yeganə siyasi elmlər doktoru, professor Hadı Rəcəblidir. (gülür)

- **Deməli, siz əvəzolunmazsınız?**

- Yox, mən əvəzolunnam. Amma peşəkar siyasətçiyəm. Ola bilər parlamentdə olmayım, amma gedib Dövlət İdarəçilik Akademiyasında professorluğumu davam etdirəcəyəm.

- **Məlumatlara görə, YAP parlamentdəki fəaliyyətsiz üzvləri ilə vidalaşacaq və tərkibdə ciddi dəyişiklik olacaq...**

- Ola bilər cavanlaşma da olsun. Amma dünyada belədir ki, parlamentdə orta yaş həmişə yüksək olur. Dünyada parlamentin orta yaşı heç yerdə 50-dən aşağı deyil. Ona görə ki, parlament ağıl, diskussiya yeridir, burda tələbbür yox, təmkin tələb olunur, burada daha çox dünyagörmüş, təcrübəli adam olmalıdır.

- **Amma parlament həm də danışmaq üçündür, susmaq üçün yox...**

- Adam var susur, amma seçiciləri ilə yaxşı işləyir, əməlinde fəaldır. Təbii ki, peşəkar siyasətçi mətbuata açıq olmalıdır. Amma dünyada da belədir, artist, aktyor, biznesmen də gəlib parlamento düşür, o təbəqələri təmsil edir. Parlament Azərbaycan cəmiyyətinin fokslaşdırılmış, yığılmış bir təəcəssümüdür. Yəni 125 nəfər adam dini qurumu da, qadın cəmiyyətini də, əlləri də təmsil etməlidir. Mənim təmsil olunmağım isə birmənalı şəkildə YAP qərarıdır. Partiyam məsləhət bilsə, seçkiyə qatılacağam, bilməyə, qatılmayacağam...

□ **Elşad PAŞASOY**
FOTO: "YM"

"Partiyam məsləhət bilsə, seçkiyə qatılacağam, bilməyə, qatılmayacağam..."

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yeni qətnaməsi ilə Rusiya nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzadıb. Xatırladaq ki, AŞ PA-da Rusiyaya qarşı sanksiyalar onun ötən il Kırım ilhaq etməsindən sonra qoyulmuşdu.

AŞ PA hətta Rusiya nümayəndə heyətinin səs hüququnu da qaytarmayıb. Halbuki qətnamənin ilkin layihəsində səlahiyyətlər tam bərpa edilməyə də, xoşməramlı addım kimi səs hüququnun bərpası nəzərdə tutulmuşdu. Beləliklə, Rusiyanın Ukraynada sülh planının həyata keçirilməsi ilə bağlı verdiyi vədlərə nə dərəcədə əməl etməsi və nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsinə bir də aprelə baxılacaq.

Xəbərlərə görə, Rusiyanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı səsvermədə 40 nəfər qərarın əleyhinə, 160 nəfər isə lehinə səs verib. AŞ PA həmçinin ukraynalı qadın Nadejda Savçenkonun dərhal azad edilməsi ilə bağlı Rusiya qarşısında şərt qoyub. Savçenko iki rusiyalı jurnalistin Donbasda qətlində günahlandırılır.

Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov isə bəyan edib ki, nümayəndə heyətinin səlahiyyətləri bərpa edilmədiyi üçün ilin sonuna kimi bu qurumdan çıxılır.

Azərbaycanın bu səsvermədə hansı mövqə tutacağı da maraqla gözlənilirdi. AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qərara münasibət bildirərək deyib ki, Rusiyaya təcrid etmək cəhdləri Avropa Şurası üçün sonun başlanğıcı ola bilər. "Bugünkü Avropa Şurası məhz Rusiya bu beynəlxalq təşkilatın üzvü olduğu üçün mövcuddur. Rusiyanın təcrid etmək cəhdləri böyük ziyan vuracaq və bəlkə də bu beynəlxalq təşkilata son qoyacaq. Ona görə də bu cəhdlər əvvəldən iflasa məhkumdur" deyərək, S.Seyidov bildirdi. Rusiyaya dəstək verən ölkələrin adları açıqlanıb. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Ermənistan, Serbiya və Kiprin bütün deputatları da var. Avstriya, İsveçrə, Hollandiya və Xorvatiyanın da bir çox deputatları bu qərara qarşı çıxıblar.

Azərbaycan üzrə təyin edilən yeni məruzəçi kimdir?

Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin iclası keçirilib və Azərbaycan üzrə yeni

Strasburqda Rusiyanın səsini yenə "batırdılar"

AŞ PA-da Azərbaycanla bağlı gərgin müzakirələr

AŞ-nin insan haqları üzrə komissarı Nils Muijnienks sət çığışına Rəfael Hüseynov nə cavab verib? Azərbaycan üzrə yeni həmməruzəçi polşalı oldu; Rusiya Avropanı bu qurumdan çıxmaqla hədələdi



Nils Muijnienks



Rəfael Hüseynov

həmməruzəçi təyin edilib. Komitə üzvləri polşalı deputat Tadeuş İvinskiyə Azərbaycan üzrə həmməruzəçi kimi namizədliyini yekdilliklə dəstəkləyiblər. Yeni həmməruzəçi T.İvinski 1994-cü ildən Polşanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, Monitoring Komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədridir. İvinski AŞ PA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir. Qeyd edək ki, T.İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib. Qrexi bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb. Yeni həmməruzəçilərin səlahiyyət müddəti beş ildir.

Azərbaycanla bağlı müzakirələr: kim nə deyib?

Avropa Şurası Parlament Assambleyasının prezidenti Enn Braser Azərbaycanla insan haqlarının vəziyyətinin pis



Tadeuş İvinski

ləşməsindən narahatdır. Bu barədə o, özünün twitter səhifəsində qeyd edib. "Mən Azərbaycanda insan haqlarının pisləşməsindən ciddi narahatam və Azərbaycan hakimiyyətini bir daha öhdəliklərinə hörmət etməyə çağırıram" deyərək, yazıb.

AŞ PA prezidenti hüquq müdafiəçiləri Leyla və Arif Yunuslarnın qızı Dinara Yunusla görüşün

dən də yazıb.

Yanvarın 27-də Avropa Şurasında "Azərbaycanda mətbuata basqılar" adlı müzakirələr keçirilib. Müzakirədə Avropa Şurası insan haqları komissarı Nils Muijnienks çıxış edib. AzadlıqRadiosunun məlumatına görə, komissar çıxışında Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha dərin narahatlıqlara səbəb

olduğunu deyib. O bildirib ki, Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlər var. Nils Muijnienks bunu qısa adlandırıb.

"Bu, Avropa Şurası ilə əməkdaşlıq edənlərdən alınan qisasdı. Jurnalist və hüquq müdafiəçilərinin Avropa Şurası ilə əməkdaşlığı və onlara hücumlar arasında əlaqə açıq-aydın görünür. Məhz bu səbəbdən bu, birbaşa olaraq Avropa Şurasının problemi", - o vurğulayıb. ("Turan")

AzərTAc.ın xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov müasir mətbuatın üzvləşdiyi bəzi problemlərə toxunub: "Tam azad mətbuat varmı? Mən bu sualı dilə gətirərkən Azərbaycan və yeni müstəqillik əldə etmiş, azad mətbuatı son illərdə formalaşan ölkələrdən daha əvvəl Amerika Birləşmiş Ştatlarının, Avropanın köhnə ənənəli mətbuatını nəzərdə tutaram. Mətbuata yaxından bələd olan bir insan

kimi tam qətiyyətlə bildiriməm ki, dünyanın heç bir yerində heç vaxt 100 faiz azad mətbuat olmayıb. Sadəcə, sərbəstliyin özünün də hər mətbuat orqanında müəyyən çərçivələri var. Avropa Şurası Parlament Assambleyası və Azərbaycan Milli Məclisinə üzv olmaqdan qabaq 10 il müddətində mən "Amerikanın səsi" radiosunun Azərbaycan üzrə xüsusi müxbiri işləmişəm. Orada da həm mən, həm də həmkarlarım həmişə məhdudiyətlərin uzun bir siyahısı ilə üz-üzə olmuşuq. Bugünlərdə "The Boston Globe" qəzetində AzadlıqRadiosunun sabiq direktoru Cefri Gedmin "Mərkəzi Kəşfiyyat İdarəsi bəyan etməlidir ki, jurnalistləri ələ almır" serlovhəli məqalə ilə çıxış etmişdi. O bəyan edir ki, MKİ dünyanın müxtəlif ölkələrində jurnalistlərdən təsir agentləri kimi istifadə təcübəsinə malikdir və bir zamanlar hətta AzadlıqRadiosunu birbaşa bu qurum maliyyələşdirib. Sonra isə həmin radiostansiyanın maliyyələşmə qaynağı dəyişib. Təbii ki, zahiri dəyişikliklər mahiyyəti dəyişmir. Lakin qəribəsi budur ki, bütün bunları yazandan sonra AzadlıqRadiosunun sabiq şefi iddia edir ki, guya MKİ daha bu işlərlə məşğul olmur və ona görə də bəyanat verməlidir ki, misal üçün, Azərbaycanda həbs edilən jurnalist Xədicə İsmaylova onları casusu olmayıb. Aydın məsələdir ki, MKİ Cefri Gedmindən daha ağıllı və əsl həqiqətlərə daha yaxşı bələd olduğundan təxminən etirafa bərabər belə bəyanatı qətiyyətlə verməz. Son illərdə MKİ-nin bilavasitə özünün və eləcə də ayrı-ayrı beynəlxalq təşkilatlardakı agentlərinin vasitəsilə müəyyən jurnalistləri, hüquq müdafiəçilərini, ictimai fəalları təsir dairəsinə salmasını, onlardan kafiriyat məqsədləri ilə istifadə etməsini təsdiqləyən çoxlu faktlar var. Həmin şəbəkəyə daxil olan jurnalist, hüquq müdafiəçisi agentlər müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda işə edilərək həbs olunanda isə MKİ beynəlxalq təşkilatlardakı agentura şəbəkəsinin dili ilə bütün bunları demokratiya, söz, mətbuat azadlığına qarşı hücumlar kimi qələmə vermək üçün hay-küylü kampaniyalar başladır".

Deputat deyib ki, Azərbaycanın mətbuatı azad olmayan ölkə kimi təqdim edilməsi qəbul edilməzdir. Dövlət agentliyi xəbər verir ki, komitə iclasında Rəfael Hüseynovun təklifləri əsasən məruzəyə müəyyən dəyişikliklər edildi.

AŞ PA-nın qış sessiyası yanvarın 30-dək davam edəcək.

☐ Xəbər Xidməti

ABŞ-Rusiya qarşılıqlı Azərbaycanla nə vəd edir?

Elxan Şahinoğlu: "Ağ Evin sahibi Putinin Cənubi Qafqazdakı üstünlüyünü qəbul edir"

"Rusiya prezidenti Vladimir Putin artıq hər yerdə amerikalı həmkarı Barak Obamanın nəfəsini duyur. ABŞ prezidenti Kreml sahibini harda mümkündürsə, orda sıxışdırır. Putin Kırım işğal etməklə və Ukraynada separatçılara dəstək verməklə qırmızı çizgini keçdi. Demək, Obama ondan əl çəkmə deyil".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a bu fikirləri ABŞ-Rusiya qarşılıqlı münasibətini və "soyuq müharibə"nin perspektivlərini şərh edərkən bildirdi. Ekspert dedi ki, Obamanın prezidentlik müddətində bitməsinə cəmi 2 il qalsa da, Putini zəiflətmək Obamanın həyatı məqsədinə çevrilib: "Ağ Evin sahibi Konqresdəki son çıxışında faktiki Rusiyaya çökdürməyi gizlətmədiyini dedi. Heç soyuq müharibə illərində belə ABŞ prezidentləri "bizim məqsədimiz SSRİ-ni çökdürməkdir" demirdilər. Belə düşünürdülər, SSRİ-ni şər imperiyası adlandırdılar, ancaq sovet quruluşunu dağıtmaq kimi planlarının olduğunu

açıq şəkildə demirdilər. Hazırda isə məhz Rusiyaya çökdürmək planı işə düşüb. Çünki Putini taxtdan salmağın yeganə yolu Rusiyanın iqtisadiyyatını çökdürməkdən keçir". Ekspert xatırladı ki, əvvəlcə Rusiyaya qarşı ağırlı sanksiyaları işə saldılar, daha sonra neftin qiymətlərini endirdilər, indi isə Putinin ümid bəslədiyi ölkələr hədəf seçilib: "Birincisi, Amerika İranla danışıqları intensivləşdirməyə və bu ölkə ilə razılığa gəlməyə çalışır ki, Tehranı Kremldən mümkün qədər uzaqlaşdırsın. Əslində Tehranın özü də problemlər ortadan qaldırılsa, Amerikanı və Avropanı Rusiyaya dəyişməz. Çünki Tehranın əsas gəlir imkanları məhz Qərbi bazar-



rındadır. İran öz neftini və qazını Avropa bazarına sata bilər. Rusiya isə İrana bu bazarı rəqibdir".

Politoloq bildirdi ki, Obamanın Putinlə yanaşdığı daha bir ölkə Hindistandır: "Putin bir müddət öncə Hindistana rəsmi səfər etdi

və oradan Amerikaya barmaq sil-kələdi ki, siyasi və iqtisadi münasibətlərini genişləndirəcək başqa ölkələr də var. Rusiya Hindistan bazarına möhkəmlənmək və bu ölkəyə daha çox hərbi texnika satmaq istəyir. Obama yenə də

Azərbaycanın Moskvanın patronajlığı altında yaradılan Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaması Vaşinqtonun maraqlarına uyğundur. Digər tərəfdən, Rusiya Azərbaycanla sərhəddə idxal-ixrac əməliyyatlarını sərbəstləşdirib ki, bu iki dövlət arasında ticarət mübadiləsinə istər-istəməz mənfəət gətirəcək. Rusiya-Azərbaycan münasibətlərindəki bu faktorlar Vaşinqtonun işinə yaraya bilər. Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlliylə bərabər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa nail ola bilər. Bu da ABŞ-in Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. Bu mənada ABŞ son zamanlar gərginləşən Ermənistan-Rusiya münasibətlərindən öz xeyrinə istifadə edə bilər. Ən əsas Vaşinqtonun "Cənubi Qafqazda möhkəmlənmək" planının işə düşməsi üçün rəsmi Bakı ilə arasındakı neqativ faktorları aradan qaldırması vacibdir".

☐ Cavid TURAN



Mətləb Mütəllimli



İsgəndər Həmidov

Mətləb Mütəllimli-İsgəndər Həmidov davası böyüyür

Sabiq baş prokuror müavini keçmiş naziri cinayətlərdə suçladı

Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli ilə keçmiş daxili işlər naziri İsgəndər Həmidov arasında qarşılıqlı ittihamlar barəsində məlumat vermişdik.

Belə ki, M. Mütəllimli moderator.az saytında "Yad qardaşlar" adlı məqaləsində politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladı və o zamanı daxili işlər naziri İsgəndər Həmidovu reketçilikdə günahlandırmışdı. İsgəndər Həmidov isə Mütəlliminin cavabını "Yeni Müsavat" da vermişdi.

İsgəndər Həmidov sabiq prokuror müavini deputat mandatı payı almaq istəyinə düşməkdə, torpaq sahələrini, obyektlərini, vaxtilə camaatın məhkəmədə əlindən aldığı dükanlarını, mülkləri saxlamaq üçün cəhd etməkdə, 4 iyun qiyamı ilə bağlı yaradılmış deputat-istintaq komissiyasının sədri kimi Ə. Elçibəy hakimiyyətinin zərərini iş aparmaqda suçlayıb.

Dünən Mətləb Mütəllimli "Yeni Müsavat" a açıqlama verərək İ. Həmidovun ittihamlarına sət cavab verib: "Öncə qeyd etdim ki, İsgəndər Həmidova geniş cavabımı "Sındırılmış adam" adlı məqalə yazaraq bildirmişəm. Azpolitika.info-da dərc edilib. İsgəndər Həmidov deyir ki, mən baş prokurorun birinci müavini olarkən onun jurnalist Zərdüşt Əlizadəyə qarşı qanunsuz hərəkətinə görə tədbir görməmişəm və cinayət etmişəm. Guya onunla söhbətə təklif və məhkəmədə də əl verib ayrılıb. Birincisi, İsgəndər Həmidov Əlizadənin üstünə təklif etməyib, qoçuları ilə ona hücum çəkərək təhqir edib, məşinin "bağaj"ına basıb. İkincisi, yaddaşı o qəddər itib ki, törətdiyi əməllərin tarixini belə unudur. Mən 1992-ci ildə, cəmi 4 ay vəzifədə olmuşam, o isə bu xuliqanlıqı 1993-cü ilin aprel ayında törədib.

İsgəndər Həmidov özü də yaxşı bilir ki, bu, onun nazir kimi fəaliyyətində birinci reketçiliyi, xuliqanlıqı deyildi. Prezidentin fərmanı olmadan 370 məhbusu məhbəsdən açıb buraxmağı, "Subtropik əməliyyatı" adı ilə Astara rayonunda günahsız bir ailəni, o cümlədən azyaşlı uşağı və iranlı qonağı məhv etməyi, cənub regionunda imkanlı adamların siyahısını tutdurub, arvadlarının boyunbağına, sırğasına qəddər zorla aldırmağı, AZTV-yə hücum çəkməyi, canlı yayıma müdaxilə etməyi, veriləndə iştirak edənləri təhqir etməyi, rəhbərlik etdiyi DİN-in kollegiyasında da xuliqanlıq edərək nazirlik əməkdaşına butulka atmağı, Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 "Jiquli" markalı avtomarını qamarlayıb, kefi istəyən adamlara paylamağı, 2 dəfə qoçularını prokurorluğa, mənim üstümə göndərməyi saysız-hesabsız özbaşınalıqlarının cüzi bir hissəsi deyilmi?

İsgəndər Həmidov deyir ki, mən o vəzifəyə "təsədüfən sahiblənmiş adam" idim. Çoxları kimi İsgəndər də yaxşı bilirdi ki, mən o vəzifəyə göydən gəlməmişdim, milli-azadlıq hərəkatında hüquqşünas kimi xidmətlərimi, deputatlıq fəaliyyətimi nəzərə alan prezident məndən xəbərsiz belə bir qərar vermişdi... İsgəndər və onun kimi "qanun mənəm" deyənlər məni həm də ona görə həzm edə bilmirdi ki, prezident seçkilərində cəmi iki rayonda mənim təhkim edildiyim Astara rayonunda, bir də Mingəçevir rayonunda prezidentliyə namizəd Əbülfəz Elçibəy qalib gələ bilməmişdi. Bununla belə, sonradan cılız hisslərdən uzaq olan prezident özü də mənə qarşı edilən haqsızlığı etiraf etmişdi. Canlı şahidlər var ki, mərhum Əbülfəz Elçibəy dəfələrlə bir neçə nəfərlə söhbətlər zamanı bildirmişdi ki, "Biz o vaxt Mətləb bəyə qarşı böyük ədalətsizlik etmişik".

M. Mütəllimli İ. Həmidovu məqaləsində tənqid etməsi üçün hakimiyyətdən sifariş almadığını da bildirdi: "İndi hakimiyyət üçün o kimdir ki, hakimiyyət onu söydürmək istəsin? Heç kim, sındırılmış sıradan birisi! Bir də o heç özünə sual veribmi ki, bu hakimiyyətin indi onu şərləmək nəyinə lazımdır? O, 9 il zindanda əzab verildikdən sonra heykəlin qabağında baş əydirilməklə di-zə vurulub sındırılıb və bununla da məsələsi bitib. O, özü haqqında həmişə mif yaratmağı xoşlayıb. Bakatın məsələsi də, rüşvət almamaq nağılı da hamısı boş söhbətlərdir.

Mən isə yenə əvvəlki adamam: deputat olanda da, prokurorluqda qısa müddətdə işləyəndə də, indi də mövqeyimi dəyişməmişəm, haqq-ədalət, millətin xoş gələcəyi, günahsız zindanlara atılmış cəsur oğul və qızlarımızın azadlığı uğrunda bacardığım qəddər mübarizə aparır, repressiyaların baş alıb getdiyi bir vaxtda siyasi məhbusların siyahısına imzama atır, heç kimdən çəkinmədən sözümlü deyirəm".

İsgəndər Həmidov cavabla çıxış etməyə istəsə, onun da mövqeyini dərc edəcəyik.

□ E. MİRSEYİD

Keçmiş nazir müavininin başı dərddə

Məhkum Lamiyə Quliyevanın 2014-cü ilin oktyabrında saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olması ilə bağlı qalmaqal daha da böyüyür. Öncə bəzilərinin iddialarına dair qeyd verək ki, bəli, özlüyündə bir qadın məhkumun ana olması dövlətin insan haqlarına hörmətlə yanaşmasının, insanların həbsdə belə şəxsi həyatlarının davamlılığına qorant durmasının göstəricisidir.

Amma təəssüf ki, Lamiyə Quliyevanın düşdüyü, daha doğrusu, salındığı durumda bu qiymətləndirmə keçərli deyil. Bu məsələdə reallıqlar tamamilə fərqlidir. Yeter ki, tərəfsiz olaraq deyilənlərə diqqət yetirilsin.

Yanvarın 28-də Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin adından açıqlama yaydı.

Həmin açıqlamada L. Quliyevanın adından belə bir fikir yer alırdı: "Apelyasiya şikayəti ilə bağlı mən Bakı İstintaq Təcridxanasında (BİT) saxlanıldım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxsə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır".

Normalda mətbuat hansısa bir qadın məhkumun ana olmasına bucaq maraqlı göstərməzdi. Mətbuatın mövzuya diqqəti L. Quliyevanın dəfələrlə zorlanması haqda mətbuatın illər öncə yazdığı, bu günə qədər ittiham edilən tərəfin - Aslan Aslanovun həmin məlumatları təkbiz etməməsindən qaynaqlanır. Üstəlik, Aslan Aslanovun oğlunun qətlinə görə Lamiyə Quliyevaya və onun keçmiş nişanlısından, ömürlük həbsdə olan Vüqar Əliyevdən yorulmadan, illər ötməsinə baxmayaraq qısa zamanda davam etdiyi bildirilir. Lamiyə Quliyevanın həbsdəyken 2 dəfə məhkəmə qarşısına çıxarılması, 10 illik həbs müddətinin üzərinə daha sonra 5 il 6 ay əlavə edilməsi də təsadüf deyil. Aslan Aslanov icra başçısı, daha sonra nazir müavini olduğu müddətdə faktiki olaraq Azərbaycan qanunlarına meydan oxuyub. Mətbuatın mövzunu davam etdirməsi də buradan qaynaqlanır.

Bu səbəblər bizi məhkum L. Quliyevanın məhbəsdən vəkili vasitəsi ilə ictimaiyyətə ünvanladığı fikirlərini diqqətlə nəzərdən keçirməyə, onun durumunu göz altına alıb vəkili ilə bir daha deqiqləşdirmə aparmağı sövq etdi: - **Fəxrəddin müəllim, müvəkkiliniz həmin açıqlamanı sizə kimin vasitəsilə çatdırdı?**

- Srağagün (yanvarın 27-də) telefon vasitəsilə əlaqə saxladı. - **Siz nə vaxtdan onun vəkili-siniz?**

- Mən ona 3-cü dəfə cinayət işi başlananda vəkili olmuşam. - **Bu nə vaxt olub?**

- 2013-cü ildə. Xətai Rayon Məhkəməsində Lamiyənin hüquqlarını müdafiə etmək üçün müqavilə bağlandı. Sonra Apelyasiya Məhkəməsi zamanı müqavilə yeniləndi. Ali Məhkəmədə də bir daha müddəti artırdı. - **Həmin vaxt aranızda bağlanan müqavilənin müddəti bitməyib?**

- Yox. Ali Məhkəmədən sonra qərara gəldik ki, müqavilə davamlı olsun.

- **Nə cinayət işi idi? Lamiyənin barəsində 3-cü dəfə cinayət işi hansı maddə ilə başlanmışdı?**

- Cinayət Məcəlləsinin 182-ci - hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanmışdır. İttihamın əsasını yalnız bir qadın məhkumun ifadəsi təşkil edirdi. Guya Lamiyə hə-



"Lamiyə işi" Aslan

Aslanovu bitirir

Lamiyə Quliyevanın vəkilindən heyrətəmiz açıqlama; Fəxrəddin Mehdiyev müvəkkilinin üzləşdiyi qanunsuzluqlardan, məhkum qadının və övladının həyatına təhlükədən danışdı

də-qorxu ilə ondan pul tələb edib.

- **Həbsdə olan qadın məhkumdan pul tələb etməsi nə dərəcədə inandırıcıdır?**

- Əsassız, qondarma məhkəmədir. Məhkəmələr də müvafiq qərar verdilər.

- **İşə hansı məhkəmələrdə baxıldı?**

- Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxdı və bəraətverici əsaslarla hökm verdi.

- **Həmin hökmdən şikayət oldu?**

- Prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləğv edib Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırdı. Ali Məhkəmədə hakim Hafiz Nəsimov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı.

- **Bu ittihamın əsasını təşkil edən ifadənin Aslan Aslanovun sifarişli ilə verildiyi və ya alındığı deyilir. Proses zamanı sifarişin varlığını ortaya qoyan məqamlar oldu?**

- Lamiyənin təqsirləndirilməsinə dair cinayət işlərinin başlanması, ardıcılığı, intervalları göstərir ki, bunlar ittiham edilənə qarşı qəsdidir. Onun psi-

xoloji cəhətdən sındırılmasına yönəlməsi, hesablanmış addımları idi. Cinayət işinin başlanması, işdəki xüsusiyyətlər ona dəlalət edirdi ki, bunlar məqsədlidir.

- **Prokurorluğun protesti nə dərəcədə əsaslı idi?**

- O iş 1 qadın məhbusun ifadəsinə əsaslanırdı. İttiham Xətai Rayon Məhkəməsində təkbiz olundu. Hakim İbrahim İbrahimlinin hökmü ədalətə əsaslanan, haqqın bərpasına yönələn, bir qadın məhkumun günahsızlığını təsdiq edən hökm idi. İttihamın əsassızlığını tamamilə ortaya qoyan hökm idi. Bakı Apelyasiya Məhkəməsində isə biz qərəzli, zərərcəkənin qaranlıq və ziddiyətli ifadələrinə əsaslanan qərarın verilməsinin şahidi olduq. Ali Məhkəmə isə haqqı bərpa etdi.

- **Lamiyə Quliyeva ilə sonuncu dəfə nə vaxt görüşmüşsünüz?**

- 2 ay əvvəl.

- **Yanına nə vaxt gedəcəksiz?**

- Penitensiar Xidmətə müraciət etmişəm və icazə verilən kimi gedəcəyəm.

- **Bu işlə bağlı sizə təzyiqlər, təhdidlər var?**

- Birbaşaya yoxdur.

- **Fəxrəddin müəllim, müvəkkilinizin müraciətini mətbuatı təqdim etdiniz. Siz təcrübəli vəkili, ən müxtəlif şəxslərin müdafiəçisi kimi Bakı İ-**

tintaq Təcridxanasında yüz dəfələrlə olmusunuz. Orada bir qadın məhkumun kişi məhkumla görüşməsinin, həm də bu görüşün uşaq dünyaya gətirilməsi ilə nəticələnməsinə gətirib çıxarmasının mümkünlüyünə inandırmı?

- Mən Lamiyənin fikirlərinə şərh verə bilmərəm. Müvəkkilimin fikirlərini ictimaiyyətə çatdırmışam. Bildiyim budur ki, məsələ Penitensiar Xidmətin Təhqiqat Şöbəsi tərəfindən araşdırılır. DNK analizi verilib. Qaldı ki, belə bir hal mümkündür, ya yox, təbii ki, mən bunu şərh edə bilmərəm.

- **Müvəkkiliniz Lamiyə Quliyevanın məsələsini kənarə qoymaq. BİT-də kişi məhkumla qadın məhkumun uşaq dünyaya gətirilməsinə gətirib çıxara-**

ran görüşünün olması mümkündür?

- Bu, texniki prosedurlar baxımından çox çətin məsələdir. Ona görə də bunu söyləmək də çətinidir.

Vəkil müvəkkilinin, onun dünyaya gətirdiyi övladının həyatına təhlükə olub-olmaması ilə bağlı suala belə cavab verdi: "Penitensiar Xidmətə məktubla müraciət etmişəm, cavab verilən kimi gedib görüşəcəyəm. Yəqin ki, yaxın günlərdə görüşü müzə şərait yaradılar və bütün məsələlərə, suallara aydınlıq gətirilər".


Xatırladaq ki, L. Quliyevaya və onun nişanlısı olmuş V. Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L. Quliyeva 10 il, V. Əliyev isə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. L. Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L. Quliyevanın həbs müddəti A. Aslanovun sifarişli ilə uzadılıb.

□ **E. MƏMMƏDƏLİYEV**
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Seymur Həziyevə 5 il həbs verildi

Yanvarın 29-da Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmədə hökm oxunub. Hökmə əsasən, S. Həziyev 5 il, M. Həsənov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Abşeron Rayon Polis Şöbəsi və Abşeron Rayon Prokurorluğunun birgə yaydığı məlumata görə, ötən il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkatlarına yol verilməsi faktı ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edi-



Seymur Həziyev

tutularaq istintaqa cəlb olunub. M. Həsənovu Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qubad İbadoglu'nun və Ellada Məmmədlinin Müsavat Partiyasının Divanına dəvət edilməsini onların tərəfdarları hər ikisinin partiyadan çıxarılmasına hazırlıq hesab edirlər. Sosial şəbəkədə və mediada bildirirlər ki, Qubad İbadoglu Divanın həmin iclasında partiyadan xaric edilə bilər. Qubad İbadoglu'nun özü də Divanın onun barəsində belə bir qərar verəcəyinin gözlənilən olduğunu "Yeni Müsavat"a bildirib.

Bes Divan üzvləri Qubad İbadoglu'nun partiyadan çıxarılmasını istəyirlərmi? Məsələ səsverməyə çıxarılabilirmi?

Divan üzvü, başqan müavini Səxavət Soltanlı bildirdi ki, hadisələri qabaqlamaq istəmir: "Mənim münasibətim Qubad İbadoglu'nun veriləcək suallara cavabları, fəaliyyətinə gətirdiyi izahatlar, davranışları ilə adekvat olacaq. Biz hələ ki Qubad İbadoglu'nun dəvət edirik ki, suallarımızı verək".

Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, Qubad bəy Divana partiyadan xaric edilmək üçün dəvət edilməyib: "Müsavat Partiyası nizamnamə ilə idarə olunan partiyadır. Qubad bəy Müsavat Partiyasının üzvüdür. Son dövrlər fəaliyyəti ilə bağlı Divana gəlib izahat verməsi üçün dəvət olunub. Hər şey də nizamnaməyə uyğun olaraq həll olunacaq".

Divan üzvü Vəfa Cümşüdlü bildirdi ki, Qubad bəyin və Ellada xanımın Divanın iclasına dəvət olunması ondan irəli gəlir ki, qadınların fəaliyyəti partiyaya qarşıdır: "Qadın təşkilatının sədri olaraq Ellada Məmmədli partiyanın iclaslarına qatılır, tədbirlərində iştirak etmir, partiya rəhbərliyinin çağırışlarına məhəl qoymur. O cümlədən də Qubad İbadoglu. Başqanın dəfərlər çağırışına gəlməyib ki, qapalı toplantıda iştirak etmirəm. Yeni yaratdıqları hərəkata cəlb etdikləri də partiyadan qovulanlar və ardıcıl olaraq partiyanın əleyhinə təbliğat aparırlar. Sözsüz ki, onun ide-



Divan üzvləri Qubad İbadoglu'na "hökm" çıxardı

"Artıq Qubad bəyin Müsavatdakı fəaliyyəti partiyada ikihakimiyətlik formatı yaradır, buna göz yummaq olmaz"

ologiyasına zidd gedən qurumlarla Müsavatın heç bir bağlılığı ola bilməz. Divanın növbəti iclasına bu kimi məsələlərə bir daha aydınlıq gətiriləcək və son olaraq qərar veriləcək. Qərar da oradakı müzakirələrin nəticəsindən asılı olacaq".

Vəfa Cümşüdlü özünün facebook səhifəsində isə Qubad İbadoglu'na yönəlik fikirlər paylaşdı: "Qubad bəy mətbuata açıqlama verib ki, 31 yanvarda Müsavat Partiyasındakı durumla bağlı tədbir keçirəcək. Sual verirəm, Qubad bəy, niyə Müsavat Partiyasındakı durum sizə həqiqətəmə narahət edir? Əgər narahatsızsınız, onda niyə qurultayda əlini sıxdığınız partiya başqanının əlini səhəri günü rədd etdiniz? Niyə avtoritar rejimi vuran və cəmiyyətə örnək olan bir qurultay

təbliğ etmək əvəzinə, ona kölgə salmağa çalışdınız? Fikirləşsənizmi, bu 5 ayda birlikdə enerjimizi partiyanın işinə sərf etsəydik kim udacaqdı, kim uduzacaqdı? Bu qəddər qovğalar olacaqdımı? İllərdir rejimin haqsızlığından əziyyət çəkən insanların hissiyyəti ilə oynayıb onları partiyaya qarşı qoyanların məsuliyyətini kim daşıyır, Qubad bəy? İnsanları zəhərləyib sonra zərər götürməyin adı yoxdur. Fani dünyada qısa ömürlə yaşayırıq. Görünür, Tanrı hər kəsə bu qısa müddətdə layiq olduğu qiyməti bizdən fərqli olaraq verməyi bacarmır".

Divan üzvü Alya Yaqublu sosial şəbəkədə Qubad İbadoglu'na yönəlik fikirlər yazdı: "Qubad İbadoglu İlahəm Əliyevə yapmadığı qəddər müxalifətçiliyi Müsavata qarşı

yapmaqda çox ısrarlıdır.

Ölkə dolusu talançılıq, saxtakarlıq, zorakılıq və repressiya faktlarına görə hakimiyyəti tənqid etmək olmazmı? Məncə, olar. Repressiyalardan qorxmayıb bunu eləyənlər varmı? Var.

Amma bildiklərini deyə bilməmək zoruna boyun əyib şərh-siz-tənqidsiz statistik hesablamalar açılmaqla kifayətlənənlər də var. Qubad bəy də bu taktikani seçənlərdəndi və hər şey qırağa, həm də buna görə belə bir sual çıxır ortaya: demokratik seçki nəticəsində partiyaya başqan seçilə bilmə-



"Human Rights Watch"dan sərt tənqid

Hesabatda Azərbaycanda həbs edilən jurnalistlərin də adı var

"Human Rights Watch"un 2015-ci il hesabatında Azərbaycan hakimiyyəti sərt tənqid edilib. AzadlıqRadiosunun verdiyi məlumata görə, "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının yanvarın 29-da açıqlanmış 656 səhifəlik hesabatda 90 ölkədə insan haqlarının vəziyyəti təhlil və təsvir edilib.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, hakimiyyət öz tənqidçilərinə qarşı repressiyaları 2014-cü ildə də şiddətləndirib və bununla ölkədə onsuz da bərbad olan insan haqlarının vəziyyətini daha da ağırlaşdırıb.

Sənəddə qeyd olunur ki, Azərbaycanda 33 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəali, blogger və jurnalistlər siyasi motivli ittihamlarla məhkum edilib.

Bu da vurğulanır ki, belə siyasət başqa fəalları da susmağa, ya da qaçıb gizlənməyə məcbur edir. Sənəddə Azərbaycanda vətəndaş qruplarının və onların liderlərinin bank hesablarının dondurulmasından, onlara səfər qadağanları qoyulmasından da bəhs edilir.

Hesabatda belə bir məqama diqqət çəkilir ki, Azərbaycan həftə Avropa Şurası Nazirlər Komitəsinin 6 aylıq rotasiyalı sədrliyində olarkən də repressiya və təqibləri dayandırmayıb.

Sənəddə göstərilir ki, hakimiyyət öz tənqidçilərinin susdurmağı üçün onlara qarşı bir qayda olaraq narkotik maddələrdən istifadə, qanunsuz silah saxlama, xuliqanlıq, qızışdırıcı fəaliyyət və hətta dövlət xəyanəti kimi saxta ittihamlardan istifadə edir.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun, onun həyat yoldaşı Arif Yunusun vergidən yayınma kimi ittihamlarla həbsxanaya salındığı qeyd olunur.

İnsan Haqları Klubunun rəhbəri Rəşad Cəfərovun, Hüquqi Təhsil Cəmiyyətinin başçısı İntiqam Əliyevin də oxşar ittihamlarla azadlıqdan məhrum edildikləri vurğulanır.

REAL müxalifət qrupunun rəhbəri İlqar Məmmədovun, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, digər fəal və müxalifətçilər - Yadigar Sadıqov, Murad Adilov, Xaqani Məmmədovun bu hesabat yazılarkən həbsxanada olduqları xatırladılır.

"Human Rights Watch" təşkilatının hesabatının Azərbaycana aid hissəsində media azadlığına xüsusi bölüm ayrılıb. Sənədin bu bölümündə deyilir ki, 2014-cü ildə azı 10 jurnalist, blogger və sosial media fəali onlardan tənqidçiləri üçün qisas alınması məqsədilə saxta ittihamlarla məhkum edilib. Hesabatda deyilir ki, iki müstəqil qəzetin Ankara müxbiri olan Rauf Mirqədirov qonşu Ermənistanla xalq diplomiyası tədbirlərində iştirak etdiyinə görə xəyanət ittihamı ilə həbs edilib. Sənəddə "Bizim Yol" qəzetinin sütun yazarı Pərviz Həşimlinin isə qanunsuz silah saxlamaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edildiyi göstərilir. Sənədin bu bölümündə həmçinin deyilir ki, "Azadlıq" qəzetinin müxbiri Seymur Həzi xuliqanlıq ittihamı ilə həbs edilib və hazırda məhkəməsinə gözləyir.

Hesabatda həmçinin sosial media fəalları tənqid və həbslərlə üzləndikləri bildirilir.

Qeyd olunur ki, 2014-cü ildə hakimiyyət facebook-da onu tənqid edən 6 nəfəri həbs edib. Əbdül Əbilov, Ömər Məmmədov, El-səver Mürsəlli və Fərəc və Sıraj Kərimliyə qarşı saxta narkotik ittihamları irəli sürülüb.

"Human Rights Watch"un hesabatında tanınmış təhqiqat jurnalisti Xədicə İsmayıl qəzəbi uzun müddət kampaniya aparıldığı, səfər qadağanı qoyulduğu və nəhayət onun qondarma ittihamla həbs edildiyi bildirilir.

"Human Rights Watch" narahatlıqla qeyd edir ki, Azərbaycan hakimiyyəti Avropa qurumları tərəfindən insan haqlarının acınacaqlı vəziyyətinə görə tənqid olunsada, ölkəyə qarşı konkret sanksiyalara əl atılmayıb. Tənqidçilərin sırasında Avropa İttifaqının komissarları Catherine Ashton və Stefan Fulenin, ATƏT-in, Avropa Şurasının, ABŞ Dövlət Departamentinin olmasına baxmayaraq Azərbaycan hakimiyyəti vəziyyəti dəyişmək üçün heç bir şey göstərmir.

Rəsmi Bakı Vaşinqtondakı lobbisini işə sald

Deputatların Amerika səfərini keçmiş səfirlərin işlədiyi qurum təşkil edib; kongresmen Obamanı Azərbaycana dost olmağa çağırır

Xəbər verdikimiz kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə ABŞ-a səfər edib. Parlamentdən verilən məlumata görə, deputatlar yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şurasının konfransında iştirak edəcəklər. Tədbirdə "Avropanın Şərqiində transatlantik strategiyaya doğru" mövzusu ətrafında müzakirələr aparılacaq. Toplantıda deputatlar məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Aydın məsələdir ki, səfərin məqsədi Vaşinqton-Bakı arasında son zamanlar pisləşən münasibətləri müəyyən mənada qaydaya salmaq cəhədidir. Hətta səfərin məhz bu məqsədlə təşkil edildiyi güman olunur. Məsələ burasındadır ki, deputatları Vaşinqtona dəvət edən Latviya hökuməti ilə Atlantik Şurasıdır. Maraqlıdır ki, Atlantik Şurası Azərbaycanda xeyli məşhurdur. Çünki ABŞ-ın Azərbaycandakı iki sabiq səfiri hazırda bu təşkilatda çalışır. Bunlardan biri rəsmi Bakı ilə xeyli dərəcədə yaxın əlaqələri olan, səfir işləməmişdən əvvəl uzun illər Bakı ilə enerji sahəsində çalışmış Riçard Morningstar, digəri isə 2000-ci illərin əvvəllərində Bakıda, daha sonra isə Türkiyədə ABŞ-ın səfiri olmuş, nüfuzlu diplomat Ross Uilsondur. Ehtimal olunur ki, səfərin və çox güman keçiriləcək görüşlərin təşkilatçıları iki diplomat olacaq.

Bu arada məlum olur ki, Azərbaycan hakimiyyəti Va-

şinqtonda lobbifəaliyyətini xeyli aktivləşdirib. Ötən gün "Vaşinqton Tayms" qəzetində ABŞ Konqresinin Nümayəndələr Palatasının Alabama ştatından olan üzvü Robert Adelhortun məqaləsi dərc olunub. Məqələdə müəllif Vaşinqton administrasiyasını Bakı ilə münasibətləri pozmağa çağırır. Sitat: "Azərbaycanın sabitliyi və çiçəklənməsi bütün Qafqaz regionunun sabitliyi və çiçəklənməsi deməkdir. Məhz buna görə ABŞ Prezidenti Barak Obamanın administrasiyası Amerika dəyərlərini, ideallarını və əxlaqını müdafiə etməli və Azərbaycan hökuməti və xalqı ilə strateji münasibətləri pozmamalıdır".

Məqələdə Azərbaycanın "kiçik, lakin çox mühüm" ölkə olduğu qeyd olunur: "Xəzər dənizinin qərb sahillərində yerləşir. Ölkə şimaldan Rusiya, cənubdan isə İrənlə həmsərhəddir. Azərbaycan mühüm əhəmiyyətə malikdir, çünki onun təkində regionun əhəmiyyətli neft və



qaz yataqları mövcuddur. Məhz buna görə də Qərb üçün strateji baxımdan vacib ölkədir".

R. Adelhort Azərbaycana bir neçə dəfə səfər etdiyini yazır. Çünki o, ABŞ Konqresinin üzvüdür və fəaliyyətləri birbaşa və ya dolayısı ilə beynəlxalq problemlərin həlli ilə bağlı olan müxtəlif komitə və təşkilatların iclaslarında iştirak edir. Müəllif yazır ki, Asiya və Avropanın kəsişməsinin də yerləşən Azərbaycanın coğrafi mövqeyi, onun Qərb qarşısında götürdüyü öhdəliklər ölkənin əhəmiyyətini xeyli artırır. Eyni zamanda bu, qonşu ölkələrdən Azərbaycana gələn təhdid-

ləri aktuallaşdırır: "Kırımın işğalı və Rusiyanın Ukraynadakı üsyançıları dəstəkləməsi fonunda Azərbaycanın gələcəyi ilə bağlı narahatlığımıza hər cür əsas var".

Materialda deyilir ki, Azərbaycan hökuməti Rusiyanın Ukraynanın daxili işlərinə müdaxiləsi məsələsində aydın mövqeyini ifadə edib. Azərbaycan, Gürcüstan və Moldova ötən il BMT Təhlükəsizlik Şurasında postsovet məkanında Rusiyanın təcavüzünə qarşı səs verə bilən yeganə ölkələr idilər.

Müəllif yazır ki, Azərbaycanın beynəlxalq siyasəti ABŞ və

onun müttəfiqləri kimi, dünya birliyinin xeyrinə yönəlib: "ABŞ prezidenti Barak Obama Rusiya təcavüzünün Ukraynanı deyil, Azərbaycanı təhdid edəcəyi halda özünü necə aparardı?"

Görünən odur ki, Azərbaycan hakimiyyəti "düyməyə basıb" Vaşinqtonla münasibətləri qaydaya salmağa çalışır. Amerikada geniş əlaqələri olan deputatın Vaşinqtona göndərilməsi, üstəlik, Vaşinqtonda münasibətləri düzəltmək çağırışı edən məqalələr gündəmə gəlib.



İcra hakimi otağı

Zamin HACI
zaminhaci@mail.ru

Mən indi fikir verdim, sən demə, 3-4 gün qa-bağkı müşavirədə prezident icra başçı-larına xalqla bir yerdə olmaq tapşırığı da verib-miş. Sitat: "Hər dəfə icra başçıları işə gəyin edərəkən mən onlara öz sözlərimi deyirəm: tədin tәмiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadıq olun. Budur mənim tələblərim, əsas tələblərim".

Çox gözəl, xüsusən də rüşvətxorluqla məşğul olmamaq tapşırığı diqqətləyəyidir. Doğrudan da bəzi icra hakimləri elə sanırlar bunları vəzifəyə pul yığmaq üçün qoyublar. Qətiyyəv elə deyildir. Təkcə pul yığmaqla iş qurtarmır, yığıqlarını yuxarı ötürmək də vacibdir. Xüsusən neftin qiymətinin düşdüyü, karbohidrogen pullarının azaldığı zə-məndədə vacibdir ki, icra başçıları ümumi qazanın doldurulması işində səy göstərsinlər. Özü də ağı-lınıza pis şeylər, məsələn, xalqın dərisinə saman təpəlib pulunun əlindən alınması gəlməsin. Bizdə rüşvətxorluq üçün min dəne qanuni yollar var. Cürbəcür fondlar var, pulu köçürdürsən həmin fondlara, vassalam.

Sözgəlişi, bir hərbi komissarın əsgərliyə çə-girdiyi adədamın pul alməsi lətifəsinə əşitmişəm, istəyirəm bu orijinal metodu bizim dövlət qullu-çuları da öyrənsin. Bir nəfər əsgərlikdən qalma-ğın komissara rüşvət təklif edir. Komissar deyir gecə gəl qəbiristanlığa, filən qəbrin yanına, 3 min manat da pul gətir. Adam gecə gedir deyilən yərə, görür komissar çılpaq oturub qəbrin yanında, özü də qarmon çalır. Çox heyratlırın, amma pulu qo-yub gedir. Səhər gəlir komissariyaya, buru orduya göndərmək istəyirler, etiraz edir, deyir komissara 3 min vermişəm, məni hara basırınsınız? Sonra pul verdiyi şəraiti təsvir edir. Komissar dönmür həkimi-lərə: "Gördünüz, sizə deyirəm bunun başı xarab-dır, orduya yaramır, inanmırdınız". Beləcə adam istədiyini yararsız bilətini alır.

Müşavirədəki təklifə qayıdaraq demək istəyi-rəm ki, biz hər şeyə dözməyə hazırıq, təkli icra başçıları prezidentin sözlərini birbaşa mənasında anlayıb xalqın yanına gəlməsinlər. Misal üçün, hesab elə sən Binəqədi rayon sakinisin. Sənə çoxmu lazımdır Xaləddin İsgəndərov galib sənənin yanında dursun, boğazına şərik olsun? Təsəvvür elə, səhər gədirsən xaşa, bir dirnağ da gərək bu-na alasan. Axi el adətlərinə görə qonağı yedizdir-mək ev yiyəsinin borcudur. Yaxud, inanmıram ki, hansısa İmişli sakini Vilyam Hacıyevlə, hansısa daşkəsənli Əhəd Abiyevlə, nə bilim, başqa bir qə-radağlı Süleyman Mikayılovla bir yerdə olmağı ürekdən istəsən. Əlbəttə, pis mənada yox. İcra hakimləri bizim xalqın ulduzlarıdır, onlar yaxın gə-ləndə xalqı yandıra bilərlər, nə qədər teleskopik məsafədə dursalar məsləhətdir. Ən yaxşı icra hakimi üzü görünməyən icra hakimidir. Bir növ, mistik olur, qeybdən idarə edən kimi bir şey olur.

Ümumiyyətlə, hər kəs öz işini biləsə, dövlət qurumları, qanunlar yaxşı işləsə bizim icra hakiminə nə ehtiyacımız var? Vətəndaş cəmiyyəti qurulun, yerli özünü idarəetmə, bələdiyyə qurumları formalaşan dövlətlərdə heç icra hakimi olmur. Mer olur, onu da sən seçirsən, heç gözləmərsən prezident gəlib bunun qulağını dartacaq, özün dərtnəsən lazım olanda. İndiki halda icra hakimiyyətinin güclü orqan-ca çevrilməsi həmişə avtoritarizm əlamətidir, hərə də yapıştların xalqa mesajıdır: "Siz özünüzdü idarə edə bilərsiniz, biz olmasaq batıb gədersiniz".

Eh, neftin baha olduğu günlərdə icra hakimləri Fransada, Laciverd sahilədə şampan içərdilər, harda o günlər... İndi gəl Məmmədhasən əminin kirlili-pasaqlı daxməsinə gir. Tfu. Allah kəssin belə yaşayısı. Mən icra hakimi olsam "Koroğlu" körpü-sünə çıxardım. Dözlülməz haldir.

Ancaq ta dövlətçilik tələb edirsə, icra hakimlə-ri və xalq bir yerdə olmağa məhkumdursa məslə-hətdir bunun nəse formaları tapılış. Misal üçün, ev tikəndə qonaq otağı, yataq otağı, hamam-tu-aletlə yanaşı bir icra hakimi otağı da tikmək məslə-hətdir.

8-9

Ötən ilin sonlarında azadlığa çıxan jurnalist, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalli "Yeni Müsavat" qəzetinə geniş müsahibə verib. Həmin müsahibənin sonuncu hissəsini təqdim edirik: (Əvvəlki ötan sayımızda)

R.Arifoğlu:

- Güler Əhmədovanın həbs xəbərini həbsdə qarşıladız. Sevindinizmi?

Ə.Zeynalli: - İstintaq təcridxanasındaydım xə-bəri eşidəndə. Yox, sevinmədim.

R.Arifoğlu:

- Bas na hiss keçirdiniz?

Ə.Zeynalli:

- Mən məhkəmə iclaslarında da bunu tez-tez deyirdim ki, Allah Azər-baycana gəlib... Mən onu deyəndə ha-kim Ramella xanım buna güldürdü. De-yirdim ki, Ramella xanım, Allah gömrü-yü keçdi... Yeni buna bir ilahi təcəlli ki-mi baxırdım. Ham da mənə orda düşün-dürən balaca qızlarım, anam, bacılar-ım. həyat yoldaşım idi. Onlar çox əzi-yət çəkirdilər, həyəcan keçirdilər və hiss edirdim ki, evdə aşılayırlar...

R.Arifoğlu:

- Amma onun həbsi türklər demiş, bir növ sizin "aklanmanız" (təmizə çıx-manız) idi. Sevinməliyiniz...

Ə.Zeynalli:

- Elə mən o "aklanmaya" görə ilahi təcəlli deyirdim.

R.Arifoğlu:

- Söhbət hüquqi prosedurdan gət-mir.

Ə.Zeynalli:

- Yox, təbii ki. O məsələ yadımda-dır. Hamı bilirdi ki, məsələnin arxasın-da nə var.

R.Arifoğlu:

- İçəridə özünün hər hansı üzrxahlığı olduğunu?

S.Telmanqızı:

- Bizim eşitdiyimizə görə, sizin içəri-də "razborkalar"ınız olub.

Ə.Zeynalli:

- Xeyr, heç nə olmayıb. Əksinə, bir neçə dəfə gördüm Güler xanımı. O gə-ləndə mənə saat-saat, saniyə-saniyə mə-lumət verirdilər ki, filən yerdədir, fi-lən tələfdədir. Siz penitensiar sistemi bilirsiniz də. Həbsxana, dustaqlıq, kri-minal aləm ümumiyyətlə insan tutdur-mağın birmənalı əleyhinədir. Ona görə də dustaqlıq-nəzarətçili, bu məsələ ha-mının marağında idi. Hər kəs bizi biz-dən yaxşı bilir. O bir deputat, özü də bu ölkədə 15 ildir söz sahibi, hökmü olan adam idi. Hansı ki, bu xanım əsəbilə-şəndə digər bir deputatın başına kül-qabı tullayacaq qədər hökmüli bir de-putat idi. Böyük bir qruplaşmanın önəmli adamı... Mənə prokuror 11 il iş oxuyan günü Güler xanımı tutdular.

Saatbasaat, dəqiqəbədəqiqə... Mənim anam ağılamağa macal tapmadan o xəbəri eşitdi ki, Güler Əhmədova tutul-du... Bu, sadəcə ilahi təcəllidir. Mən birca ona rahat olurdu ki, yaxınlarıma "rahat ol, hər şey yaxşı olacaq" deyə bildirdim. "Hər şey yaxşı olacaq"ı Rauf Arifoğlu anlaya bilər, Qənimət Zahid, media ələmi anlıyır. Amma "hər şey yaxşı olacağı"nı mənim anam hardan anlasın? Mənim anam deyir ki, sənə 11 il oxudularsa, gətdin. Sırası xalqı da biz, təxminlərimiz, analizlərimiz yoxdur ki, "2-3 il çəkəcək", deyək. Bir də bizim elə hökumətimiz var ki, heç bir siyasi analiz onunla ayaqlaşıa bil-mir...

R.Arifoğlu:

- Yeni proqnoz vermək mümkün deyil...

Ə.Zeynalli:

- Bəli. Bilmərim, mənimlə razıla-şarsınız, çox çətindir. Hər şeyin yüz-də yüz olacağı bir zaman, hər şeyin yüzdə yüz olacağı bir şeyi biz tama-mən tərsinə görmüşük. Özü də dəfə-lərlə. Təkcə bir dəfə yox ki... Ona görə də heç kim mənimlə üzləşməyə gəl-mədi. Birdən niyə əsəbiləşirdim, yazırdım, pozurdum, bilirsiz? Çünki həmin vaxt mən türmədəydim, amma Güler Əhmədovanın götürülən müsahibə-lərdən heç birində ona həmin sual ve-rilmirdi. Heç kim mənimlə üzləşməyə gəlmədi... Mən Güler xanımı üzleşmə-yə gətridə bilmədim. Və istintaq prosed-sində də heç kim Güler xanımın üzleş-məyə gəlmədi... Nədən şikayət edirdi Güler xanım? Deyirdi ki, heç kim mə-nimlə üzleşməyə gəlmir. Elşad Abdul-layevin gəlişini tələb edirdi-filan. Am-ma heç kim mənimlə də üzleşmədi axı!



"Mənə prokuror 11 il iş oxuyan gün"

Güler xanımı tutdular - ilahi təcəlli.."

Əvəz Zeynalli: "Güler Əhmədova həbs olunanda içəridən mənə xəbər göndərdilər ki, birçə kəlmə desin, onu cəzalandıraq"



"Birdən mənə elə gəlib ki, yanımda heç normal adam olmayıb"

Deyirdi ki, bu videolar, səs yazılan sax-tırdı, quraşdırılıb. Seriallara da saxta deyirdi. Məndə isə heç nə yox idi axı. Mənim işimdəki audio yazıda mənasız "kabluk" tiqlilişindən başqa heç nə yox idi axı. Hakimler çaşbı qalmışdılar, həmin o "disk" dediklərinə qılaq asan-da... Mənim qızımın 8 yaşı vardı, həbs olunanda... Onu da oğlunun 8 yaşı ta-mam olan gün, ad günü məsasındaın götürüb həbs etmişdilər. Hər şey o də-rəcədə ilahi təcəlli idi ki, mən sadəcə iticəmi vicdan, iticəmi bəraət baxım-dan rahat olurdu. Deyirdim ki, ədələt var. Amma digər məsələlərdə əsla. Bütün günəməqlərdə mən ciddi və əhe-miyyətli ödəndə Güler Əhmədovanın həbsdən nərahat olmuşam. Təkcə Güler xanımımı? Orda elə qadınlar var ki, onlara 3-5 min manata görə 15 il iş verilib. Bir Lamiyə məsələsi var. Onu gündəliklərimdə də yazmışam. Mən o qızın hüquqlarının müdafiəsi is-tiqamətində ciddi savaşı başlatmaq niyyətində idim. O vaxt türmədə bu haqqda düşünürdüm. İndi təsadüf gəlib elə çıxdı ki, Lamiyə ilə bağlı bu hadisə baş verdi. Səlahiyyətlərindən istifadə

"Mən nə gün gördümse, həbsxanada gördüm"

Ə.Zeynalli:

- Qadındır... Bizdə qadını həbs et-dirməyi bu qədər adilsəzirmək olmaz axı. Elə hər deyəndə qadını tutmaq ol-maz axı.

R.Arifoğlu:

- O бүtü sındırdılar, haqlısız. Heydər Əliyev hakimiyyəti dönəmində bu yox idi.

Ə.Zeynalli:

- Nigər Yaqublunun həbs etdilər, biz içəridə olanda xəbərmiş oldu. Leyla Yunus, Xədicə İsmayıl ondan sonra gəldi. Azərbaycan qadınıın həbs etməyi sadələşdirmək qədər qorxulu bir mənsəvi terror ola bilməz. Bu Lamiyə-nin kimsəsi yoxdur deyə həms müddəti bitən kimi şərtiylə cəzasını artıra bil-məzsən axı... O zaman prezidentdən xahiş etmək lazımdır ki, dövrəyə girsin.

R.Arifoğlu:

- Bu, bazarlaşma idimi?

Ə.Zeynalli:

- Təbii ki. Güler Əhmədova hakimiyyətin ən strateji düşüncənə adamlarından biri idi. O gözəl bilirdi ki, hansı kəlməsi hara, kimsə mesajdır. Məsələ-ləri də çox gözəl dizayn etdilər. Media dəstəyi, sizin dəstəyiniz çox oldu təbii ki.

S.Telmanqızı:

- (təəccüblə) Dəstək?

Ə.Zeynalli:

- Bəli, məsələni ictimailəşdirdiniz. Az qala Güler Əhmədovanın məsələsi siyasi məsələyə gəldirdi.

R.Arifoğlu:

- O, özü elə fikirləşirmir və razı da deyil.

Ə.Zeynalli:

- O, razı olmaya bilər. Ancaq mən gündəliklərimdə də yazmışam. Cına-yət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbs olunan yüzlərlə adamın adını yazmışam. 3-5 min manata görə, pulu-nu ödədiyinə görə türmələrdə illərdir qalanlar var. Amma burda 2 milyondan çox söhbət gədir, amma Güler Əhmədova 1 ildən sonra tam rahatlıqla bayırda-dır. Mən məsələnin qadın tərəfindən üzdüyümü bildirmişdim. Çıxmağını gözləyirdim və qıxanda da bir az rahat oldum.

R.Arifoğlu:

- Kontakt oldumu? Onun tərəfindən kontakta cəhd və sair.

Ə.Zeynalli:

- Xeyr, kontakt olmadı. Bir xəbərler eşitdim ki, Güler xanım "gəlmək, da-nışmaq istəyirəm" deyib. O zaman mə-nim məhkəmə gətdirdi. İsrarla vəsa-tətlər verdim, hakimin diqqətinə çatdır-dım. Yazılı vəsəlat verdim ki, "Güler xanım adam göndərir, deyir mənlik bir şey yoxdur, gəlib danışmaq istəyir". Təbii ki, hakimler bunu heç bir halda qəbul etmədilər. Amma o mesajlan al-dım.

S.Telmanqızı:

- 1 sayılı İstintaq Təcridxanasında üz-üzə gəlmədiniz... Görüş saatların-da, koridorlarda, görüş otaqlarının yanından keçəndə...

Ə.Zeynalli:

- Biz eyni vaxtda eyni yerlərdə olurduq. Əvvəl çox çətini idi. O gələndə mənə dayanırdırlar, mən gələndə onu. Sistem problemlili dustaqları üz-üzə gəlirəm. Amma vəkili gələndə o da otaqda olurdu. Hər qapının ağızında isə bir nəzarətçi dayanırdı ki, birdən biz üz-üzə gələndə nəsə olar. Sonra za-man keçdikcə onlar da gördülər ki, biz uşağ deyilik, nə mən Güler xanım

Müsahibə



N 21 (6049) 30 yanvar 2015

Ə.Zeynalli:

- Xeyr, kontakt olmadı. Bir xəbərler eşitdim ki, Güler xanım "gəlmək, da-nışmaq istəyirəm" deyib. O zaman mə-nim məhkəmə gətdirdi. İsrarla vəsa-tətlər verdim, hakimin diqqətinə çatdır-dım. Yazılı vəsəlat verdim ki, "Güler xanım adam göndərir, deyir mənlik bir şey yoxdur, gəlib danışmaq istəyir". Təbii ki, hakimler bunu heç bir halda qəbul etmədilər. Amma o mesajlan al-dım.

S.Telmanqızı:

- 1 sayılı İstintaq Təcridxanasında üz-üzə gəlmədiniz... Görüş saatların-da, koridorlarda, görüş otaqlarının yanından keçəndə...

Ə.Zeynalli:

- Biz eyni vaxtda eyni yerlərdə olurduq. Əvvəl çox çətini idi. O gələndə mənə dayanırdırlar, mən gələndə onu. Sistem problemlili dustaqları üz-üzə gəlirəm. Amma vəkili gələndə o da otaqda olurdu. Hər qapının ağızında isə bir nəzarətçi dayanırdı ki, birdən biz üz-üzə gələndə nəsə olar. Sonra za-man keçdikcə onlar da gördülər ki, biz uşağ deyilik, nə mən Güler xanım

R.Arifoğlu:

- (Gülə-gülə) Gündə 4 dəfə normal ye-mək yeyirdim... Biz azadlıqda olanda yarınc-yarınc yaşamış, vaxt tap-mamışız özüümü. Mən o 1 il 7 ayda ən azı insan kimi qidalanmışam.

Ə.Zeynalli:

- Elə tarifişləməyin, hamı türməyə düş-mək istəyəcək.

R.Arifoğlu:

- Eyni cümlələri mən də demişəm, inanırsız? Sanki ölürsən... Sadəcə bir fərq var ki, qeri qayıdırsan. (gülür)

Ə.Zeynalli:

- Amma bir şey var ki, bu hakimi-yətin dövründə qeri qayıtmaya da bil-ərsən. Belə bir ehtimal da var.

S.Telmanqızı:

- Belə çıxır ki, indi ikinci həyatınızı yaşayırsız...

Ə.Zeynalli:

- Təxmin. Mən indi çıxmışam ki, mənim müavənim, dostları... heç biri yoxdur. Media mənasında deyirəm. Məni müdafiə eləməli olan adamlar mənə özüne düşmən seçən adamların səfəfindir. Birdən mənə elə gəlib ki, yanımda heç normal adam olmayıb. Bir əlin barmaqlarının sayı qədər eti-barlı adam qaldı yanımda. Media çev-rəsi baxımdan deyirəm. Oralarda ya-samağ çətindir. Bir söz insanın təleyini hell edir orda. Zarafatla dediyin bir söz insanı dəyişə bilər.

S.Telmanqızı:

- Siz həbs olundunda uşaqlarınız 3 yaş daha kiçik idi. İndi çıxmış və uşaqlar bir az da böyüyüb. Nəce böyü-yüblər, gördüyünüz mənzərə nə de-yir siz?

Ə.Zeynalli:

- Mən hər görüşəndə uşaqları bö-yüyen gördüm. Ən ağır şey uşaqlar-dan idi ki, mənim əlim onlara çatmasın. Məsələn, qızım Selcan tez-tez deyirdi ki, istəyirəm mən məktəbə atam apar-sın. Və ya çıxırlar, bir şey almaq istə-yəndə anası deyir ki, bas atan həbsxa-nadadır, bəlkə bir az ucuzunu əlaq? Deyir, yox, ana, ucuzunu əlaq, deyə-cəklər ki, atası türmədədir... Uşaqlar da böyüdü, uşaqlıq gərmədi.

R.Arifoğlu:

- Siyasi həyatda aktiv iştirak etməyi düşünürsünüz? Parlaente namizədliyinizi verəcəksiz?

Ə.Zeynalli:

- Mən bir dəfə səhv edib, namizəd-liyini vermmişəm. Düşündüm ki, ölkədə yeni nəsil, təfəkkür gələcək. Mən de-putatlığı mənimzədiyimi versəm, de-məli, parlamentdə olacam. Təyin olun-masam, gətməyəm.

R.Arifoğlu:

- Təyin olunasız, gedərsiz, yeni?

Ə.Zeynalli:

- Təyin olunasam da baxaram, dü-şünərəm. Gedib ordam bu millət əleyhi-nə işləyən deputatardan olmaqdan-sa, gətmərəm. Amma heçqədən də mənə fəaliyyət imkanı versələr gəderəm. Çünki bizdə seçki onsuz da yoxdur.

□ Söhbəti qələmə aldı Sevinc TELMANQIZI



"Fəaliyyət imkanı verib deputat təyin etsələr, gedərəm"



Şişirdilmiş məmurlar

Azər RƏŞİDOĞLU

Azərbaycan məmurları doğrundanı təqdim edilən öqədr güclüldür? Doğrudanı məmurlar o qədr zəngindirli ki, onlara heç kəsini gücü yətməz?

Məmurlarımızın nə qədər pulu var? Dünyaya mey-dan oxuyacaq səviyyədə veridatə malkidirləmi? Bu suallara cavab axtarışı məmurlarımızın elə də qüdrətli olmadığını deməyə əsas verir.

Faktlara müraciət edək. Azərbaycanada yüksək reytingli şirkətlərin əksəriyyəti dövlət qurumlarıdır. Özal şirkətlər dövlət qurumları ilə müqayisədə xeyli zəifdir-lər. Bu isə şəxsi bacarığı hesabına zəngin insanları sayının çox olmaması anlamına gəlməyə əsas verir.

Ölkədə informasiya texnologiyasında önəmli irəilə-yiş mövcud deyil. Azərbaycan informasiya texno-logyaların sahəsində ən böyük irəiləyiş "Azərspəce"yə məxsusdur. O da dövlətin şirkətidir. Özal sektorda in-formasiya texnologiyalarına aid bir şirkət də yoxdur.

Özal sektorda 2.6 milyard dollara malik "Paşa Hol-dinq" ölkədə ən önəmli oyunçu olsa da, beynəlxalq rey-tinqdə onun yeri aşağı pillədədir. Deməli, hansısa iri xarici sahibkar bu holdingə görə milyardından gətirə bil-məz, bu, çox risklidir. Qalan şirkət və holdinglərin aktiv-ləri isə ümumiyyətlə olduqca azdır.

Düzdür, bəzi məmurların xaricdə yatırılmaları var, la-kin burda söhbət 10 milyardlardan gətmir, daha az-saylı rəqəmlər mübahisə predmeti ola bilər. Əgər hansısa şirkətin aktivləri böyük olsaydı, qi-y-məti yüksək dəyərləndirilsəydi, beynəlxalq reyting agentliklərində, ən azı həmin dövlətin siyahısında verilə bilərdi. Belə bir fakt isə mövcud deyil.

Bir fakta da diqqət yetirək. Türkiyənin tanınmış iş adamı, soydaşımız Mübariz Mensimovun camii 2 mil-yard pulu var. Söhbət zavod, fabriklər, hotel, təyyarələr və tankera malik olan bir iş adamından gəlir. Hər halda, M.Mensimov bizim məmurların əksəriyyətindən daha varlıdır.

Azərbaycanda ən böyük şirkət SOCAR-dır. O da dövlətə məxsusdur. SOCAR-ın aktivləri 2013-cü ildə 23 milyard, 2014-cü ilin açıqlamasında 24.4 milyard manat olub.

Daha bir xülya məmurlarımızın xarici banklarda saxladığı fantastik rəqəmlər barədə deyilənlərdir. Azər-baycanda 30 minə yaxın məmur var. Lakin onların ha-mısı varlı deyil. Prezident Administrasiyasında maəsa-ğ baxsan məmurların sayı az deyil. 30 min məmurun heç olmasa 15 mini zəngin deyil. 15 min varlı məmurun və-r-idatı isə təqribən 10 milyarda çatır.

Azərbaycanda ən zəngin olan hakim əlitanın və-r-idatı 10 milyard həcmində ancaq ola bilər. Üst-üstə me-muriyyətin vəridatından 20 milyardan yuxarı olduğu bə-r-də deyilənlər inandırıcı səslənmir.

Azərbaycanda əsas pulu neftdən gəlir. Neftin qi-y-mətinin aşağı düşməsi və bir ciddi sanksiya kifayət ed-ər ki, iqtidar mənziliyyətinə düşsün. Əgər, Mərkəzi Bank dolları bəlahəzədlər, manatı ucuzlaşdırmasa, gələn il if-las olduquna əlamət edilirdi. Üstəlik manatlı güclü saxlamağa hökumətin gücü çatmaya bilər.

Bu il üçün neftin 9.5 milyard dollar əldə etmək pro-qnozlaşdırılıb. Neftin bəreli 90 dollara deyil, 50 dollara düşsə, bu rəqəm 6 milyard təşkil edəcək. Müqayisə böyün xatırladaq ki, son illər ərzində bu rəqəm 10-11 mil-yard təşkil edirdi.

Azərbaycanda xaricə neft satışıni bə həyatda keçirir. "Statoil" kommersiya məsələləri ilə məşğul olur. SO-CAR isə satışıdan gələn payı alır. Düzdür, SOCAR-ın istehsal etdiyi neft var, lakin bu neft xaricə satılmır. SO-CAR-ın emal etdiyi neft benzini və neft məhsulu kimi sat-ılır və arazdırmaçılardan dediyinə görə, bu pul bütöçəyə daxil olur. Burada qazanc bir neçə milyonu ola bilər, milyardların söhbət belə gedə bilməz. Ötan ildən bə-ləyərək, hökumət neft hasilatının azaldığını göstərmək üçün "leviy neft"ni həcmi azaltmağa məhkumdur.

Ümumiyyətlə, böyük şirkətlərlə müqayisədə Azər-baycan elə də böyük görünmür. Məmurların sərvəti dünyaya qarşı savaşı açmağa imkan vermir. Bir faktı vurğulayaq, bp-nin aktivləri nainki Azərbaycanın, hətta Rusiyanın aktivlərindən iki dəfə çoxdur. Lakin ki, bp-nin aktivləri 130 milyard dollar təşkil edir. Apple, Google, Facebook, Microsoft daha böyük aktivlərə malikdir. Bu şirkətlərin pulu daha çoxdur. Onlar üçün Azərbaycanın hərni məmurları bir önəm kəsmir.

Liviyanın sabiq diktatoru Qəzzafinin və ailəsinin bəzi məlumatlara görə 66.6 milyard dolları olub. Misirin dəvrişmi diktatoru Hüsni Mübarəkin və ailəsinin 35 milyard dolları olmasa bərdə məlumatlar yayılırdı.

Onların yanında məmurlarımızın sərvəti elə də bö-yük görünmür. Sadəcə olaraq, məmurlarımız özlərini böyük hesab edirlər...

“Diqlas” və “Lotos” ticarət mərkəzlərinin rəhbərliyinin adında redaksiyaya təkzib məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Yeni Müsavat” qəzetinin redaksiyasına! Hörmətli redaksiya!

Müraciətimizə səbəb qəzetinizin 26.01.2015-ci il tarixli sayında yer alan “General-biznesmenin obyektində ticarətçilərə divan tutulur” sərlovhəli məqalə və 27 yanvar 2015-ci il tarixli sayında “Lotos” və “Diqlas”dan reaksiya” başlıqlı yazıdakı bəzi məqamlardır ki, obyektivliyə əsaslanmayan və bizi narazı salan həmin məqamlarla bağlı mövqeyimizi dərc etməyinizi xahiş edirik.

Öncə qeyd edək ki, “General-biznesmenin obyektində ticarətçilərə divan tutulur” sərlovhəli yazı həqiqətə əsaslanmayan, özündə heç bir faktı ehtiva etməyən ümumi iddialar və fikirlər əsasında hazırlanıb ki, bu müddəaların heç biri gerçəkliyi əks etdirmir. Hansı ki, həmin məqalədə “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin dövlət məmuruna məxsus olduğu, arendatorlara satış üçün məcburi surətdə köhnə, istifadəyə yararsız paltarların verildiyi, alqı-satqı mərkəzində sət, hərbişdirilmiş idarəetmə sisteminin formalaşdığı və s. kimi müddəalar yer alır ki, “KİV haqqında” Qanunun tələbləri həmin iddialarla bağlı öncədən, yazı dərc edilməmişdən qabaq qarşı tərəf qismində bizim də mövqeyimizin öyrənilməsinə zəruri edirdi. Lakin təəssüflər olsun ki, bu zərurət “Yeni Müsavat” qəzeti tərəfindən nəzərə alınmadı və nəticədə birtərəfli, obyektivlikdən uzaq, biznes

nüfuzumuza xələl gətirən məqalə meydana çıxdı.

Bərimizdə səsləndirilən doğru olmayan fikirlərlə bağlı mövqeyimizin “Yeni Müsavat” qəzetində dərc edilməsi yalnız bizim təşəbbüsümüzdən sonra reallaşdı ki, bu təşəbbüsü bərimizdə heç bir konkret fakta əsaslanmadan məqalə hazırlayan media əməkdaşı və ya media orqanı göstərməli idi. Fəqət təəssüflər olsun ki, “Lotos” və “Diqlas”ın administratoru Bəhruz Həsənovun mövqeyinin dərc edildiyi 27 yanvar 2015-ci il tarixli yazıda da bizi narahət edən bir çox məsələ lazımi obyektivliklə işıqlandırılmamış, öz əksini dolğun şəkildə tapmamışdır.

Bir daha nəzərinizə çatdırırıq ki, “Lotos” və “Diqlas” ticarət mərkəzləri iş adamı Araz Rəhimova məxsusdur və bu obyektlərin hər hansı dövlət məmuru ilə yaxın-dan-uzaqdan əlaqəsi yoxdur. Bundan başqa, “Yeni Müsavat”ın 26.01.2015-ci il tarixli sayında bərimizdə səsləndirilən fikirlərdən biri də “Lotos” və “Diqlas”da hərbişdirilmiş üsul-idarənin bərqərar edilməsidir ki, bu da reallıqdan uzaqdır. Nəzərinizə çatdırırıq ki, hər iki ticarət mərkəzində idarəetmə sivil, demokratik formada həyata keçirilir və kimliyindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq kiməsə qarşı hansısa formada heç bir zorakılıq tətbiq edilmir.

Arendatorlara köhnə, istifadəyə yararsız geyim məhsullarının məcburi qaydada satılmasına gəlincə, xatırladırmı ki, adçıkilən ticarət mərkəzləri fəaliyyətə başladığı ilk gündən bu günə qədər hər hansı arendatora satış və ya digər məqsədlərlə paltar, yaxud qeyri-geyim məhsulları təqdim edilməyib. Ticarət mərkəzlərində arendatorlara

“Lotos” rəhbərliyi “Yeni Müsavat” a məktub yolladı

Ticarət mərkəzinin rəhbərliyi adlarının general Əli Nağıyevlə birlikdə hallanmasından narahət olub



fəaliyyət göstərmələri üçün yalnız məkan təklif olunur ki, bu təklifi qəbul edən hər bir sahibkar ticarət mərkəzlərimizin imkanlarından yararlanıb.

Bərimizdə irəli sürülən digər mühüm iddialardan biri də metro stansiyalarında ticarət obyektlərinin sökülməsindən sonra işsiz qalan şəxslərin “Lotos” və “Diqlas”da ağır şərtlər altında işə cəlb edilməsi ilə bağlıdır. Nəzərinizə çatdırırıq ki, həqiqətən də metro stansiyalarında ticarət obyektlərinin fəaliyyəti ilə bağlı məlum qadağanın gündəmə gəlməsindən sonra xeyli sayda insan biznes fəaliyyətlərini bizim ticarət mərkəzlərində davam etdirmək üçün müraciət etmiş, biz də öz növbəmizdə

ticarət mərkəzlərinin fəaliyyətini daha da canlandırmaq, habelə işsiz qalan və təndəşlərimizin məşğulluq probleminin həllinə yardımçı olmaq üçün onların bu istəyini müsbət qarşılamışıq. Həmin insanların fəaliyyətini stimullaşdırmaq, onların rəqabətə dözümlülüyünü artırmaq üçün bu şəxslərdən 3 ay müddətində arenda haqqı alınmamış, onlara bütün mümkün güzəştlər göstərilmişdir.

Arenda qiymətlərinin ağır olmasına gəlincə, bildirik ki, ticarət mərkəzlərimizdə arendatorlara təklif edilən yerlərin arenda haqqı digər ticarət mərkəzlərdən əhəmiyyətli dərəcədə ucuzdur. Bundan başqa, hər bir arendatora fəaliyyətə başlamazdan önce

bizneslə məşğul olacağı məkan təqdim edilir, ona ödəyəcəyi arendanın qiyməti, onun yığılma tarixi, digər şərtlər izah olunur. Əgər arenda qiymətləri kimisə qane etmirsə, o zaman həmin şəxs öz fəaliyyətini istənilən ticarət mərkəzində davam etdirə bilər.

Sonda xatırladırmı ki, “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin rəhbərliyi olaraq bütün KİV orqanlarının suallarını cavablandırmağa, fəaliyyətimizlə bağlı onlara qaranlıq qalan məqamlara aydınlıq gətirməyə hazırıq. KİV orqanlarından bərimizdə müxtəlif mənbələrdən əldə etdikləri məlumatları bizimlə əlaqə saxlayaraq öncədən dəqiqləşdirmələrini xahiş edir, bu məsələdə onlara hər cür yardımçı olacağımızı bildirir. Azad media və jurnalistlərimizə olan hörmət və ehtiramımızı bildirməklə yanaşı, qeyd edirik ki, bundan sonra bərimizdə yoxlanılmamış, qeyri-obyektiv, birtərəfli yazılar dərc edən KİV orqanlarından Mətbuat Şurası və məhkəmələrə müraciət edəcək, hüquqlarımızın müdafiəsi üçün bütün qanuni imkan və vasitələrdən yararlanacağıq.

Hörmətlə: “Lotos” ticarət mərkəzinin rəhbərliyi”.

REDAKSIYADAN:

Xatırladaq ki, “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin general Əli Nağıyevə məxsus olması haqda indiyədək mətbuatda çox yazılıb. Çünki Əli Nağıyevin paytaxt Bakıda bir çox biznes obyektlərinin olması haqda mediada intensiv məlumatlar dərc olunub. Və bu məlumatların heç biri indiyədək hörmətli Ə.Nağıyev tərəfindən təkzib olunmayıb. Bəlkə də günün birində general özü etiraf edəcək ki, məsələ, “Lotos” və “Diqlas” ticarət mərkəzləri ona məxsusdur.

“Yeni Müsavat”ın əməkdaşı ona çatan məlumatlardan çıxış edərək yazı hazırlayıb və o məqalə qəzetimizin 26 yanvar, 2014-cü il tarixli sayında dərc olunub. Hər iki ticarət mərkəzinin rəhbərliyi “Yeni Müsavat”ı bir çox məsələlərdə suçlayır. Onların nəzərinə çatdırırıq ki, “Diqlas” və “Lotos”la, orada gedən proseslərlə, bu obyektlərin gerçək sahibləri ilə bağlı əlimizdə kifayət qədər məlumatlar var. Zamanı gəldikdə bu məlumatları oxucularla bölüşəcəyik, o zaman kimin doğru, kimin oğru olduğunu ictimaiyyət özü müəyyənləşdirəcək...

Özünü yandıra sürücünün vəziyyəti ağırdır

Müzəffər Baxış: “Nəqliyyat müfəttişləri barəsində 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər”

Nəqliyyat müfəttişlərinin qanunsuzluğu günbəgün artmaqdadır. Bundan ən çox əziyyət çəkən isə avtomobil sürücüləridir. İş o yerə çatıb ki, artıq nəqliyyat müfəttişlərinin zülmündən tənqə gələnlər intihar etmək yolunu seçiblər.

Nəqliyyat “qoçu”larının daha bir özbaşınalığı yanvarın 28-də axşam saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. Sözügedən ərazidə nəqliyyat müfəttişləri ilə mübahisə edən, sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobus sürücüsü üzərinə benzin tökərək

özünü yandırıb. Xəsəret alan sürücü 1976-cı il təvəllüdü Hübətov Arzuman Hətəmxan oğlu isə ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasının yanq mərkəzinə yerləşdirilib.

Özünü yandıran Arzuman Hübətovun yaxınlarının deyiyinə görə, hadisə zamanı mikroavtobusda sərnişin ol-

mayıb. Şahidlərin sözlərinə görə, hadisə sürücü yaşadığı Ceyranbatan qəsəbəsinə getmək istəyən zaman baş verib.

Özünü yandıran sürücünün qardaşı Rəhim Abuzərov baş verənlərlə bağlı bunları deyib: “Mənə zəng edib dedilər ki, qardaşını 20 Yanvarda saxlayıb döydülər, sonra da maşını əlindən aldılar. Qardaşın da bezini götürüb özünü yandırdı. İndi həkim bildirir ki, vəziyyəti ağırdır. Qardaşının iki uşağı var, kirayədə qalır”.

Arzuman Hübətovun anası Sahilə Hübətova isə bildirib ki, oğlu ağır bir şəraitdə yaşayır və əlil uşağı var.

Nəqliyyat Nazirliyi baş vermiş dəhşətli intihara cəhd hadisəsi ilə bağlı mövqeyini açıqlayıb. Qurumdan ANS-ə bildiriblər ki, sürücü qanunsuz sərnişin daşımaqla məşğul olduğu üçün müfəttişlər onun barəsində protokol tərtib etmək istəyiblər. Bu zaman yaranan insident zamanı Arzuman Hübətov avtomobildə gəzdirdiyi benzini üzərinə tökərək özünü yandırdı.

Hadisə şahidləri gördüklərini belə nəql ediblər: “Təxminən 35 yaşında olan oğlan mikroavtobusla Sumqayıta adambaşı 50 qəpikdən adam toplayırdı. Biri mülki, digəri isə formada olan nəqliyyatçılar onun üstünə gələndə, sürücü avtobusa minib qaçmaq istə-



Arzuman Hübətov

di. Lakin onlar sürücünü tutaraq yerə yıxıb təkildilər. Qan içərisində olan sürücü isə özünə od vurdu. Nəqliyyat Nazirliyinin işçiləri yanğın əleyhinə olan balonla onu söndürdülər, sonra isə qaçdılar”.

Hüquqşünas Müzəffər Baxış dedi ki, nəqliyyat müfəttişləri qanunsuz hərəkətlərə yol verirsə, həmin sahədə qanunvericiliyin icrasına nəzarət funksiyaları var: “Onların sürücülərə qarşı olan hər bir qanunsuz hərəkətləri vəzifə səlahiyyətlərini aşma kimi qəbul edilir. Belə əməllər Ci-

nayət Məcəlləsinin 309-cu maddəsi ilə cinayətdir. Bu əməllər zorakılıqla müşahidə olunursa, bu qəbildən olan insanlar 309.2-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Onlar barəsində 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Çox əfsus ki, bura Azərbaycanı qanunlardan daha çox siyasi sifarişlər üstün tutulur. Düşünürəm ki, həmin nəqliyyat “qoçu”sunu cinayət məsuliyyətinə cəlb edəcəklər”.

□ Cavansir ABBASLI



Söz sözü apardı...

Hüseynbala SƏLİMOV

Bir neçə il bundan əvvəl sənə söhbətdir. Ədəbiyyatdan söhbət edirdik. Həmsöhbətimizdən biri elə hey Səməd Vurğunun "günah"larından danışır, onun öz istedadını necə sovet hakimiyyətinin maraqlarına qurban verməsindən gileylənirdi...

Bəlkə də onun bu "mülhizə"lərinə reaksiya verməmək də olardı. Amma həmsöhbətim sözünün yekununa çatıb "Azərbaycan ədəbiyyatında S.Vurğun adlı şair qalmaqal!" deyəndə dözə bilmədim, qayıtdım ki, Səməd Vurğunun ən azı Yusif və Vaqif Səmədoğullara görə anacaqlar, amma səni isə heç kim xatırlamayacaq...

Sonradan bir az sərt cavab verdiyimə görə özümü də qınamdım. Amma nə etmək olar? Mən də nihilistləri sevmirəm... Əgər nihilizm kreativ olsa və inkar edilənlərin əvəzinə yeni dəyərli nəşə təklif edilə, bunu başa düşmək olar, amma əksər hallarda total nihilistlərə daha çox təsadüf edilir, onların işi-gücü isə yalnız inkar etməkdir...

Bu kiçik giriş niyə etdik? İki gün öncə şair Vaqif Səmədoğlu vəfat etdi. Adamlar var ki, onların haqqında yalnız öləndə yaxşı şeylər deyirlər, adamlar da var ki, onların haqqında həmişə yaxşı danışirlar...

Vaqif Səmədoğlu məhz ikincilərdən idi - onun haqqında hamı və həmişə yaxşı şeylər danışılırdı...

İki şair vardı ki, onlar haqqında təbəssümsüz danışmaq mümkün deyildi. Bu iki şair haqqında, onların dostlara-tanışılara münasibəti, ümumiyyətlə, həyata və dünyaya baxışları haqqında o qədər xoş, bir az da gülməli şeylər danışmışdılar ki, bu adamları təbəssümsüz yada salmaq qeyri-mümkün idi... Biri Hüseyin Arif, o birisi isə Vaqif Səmədoğlu idi...

İş elə gətirdi ki, hətta bəzi azərbaycanlı şairlərin və yazıçıların əsərləri ilə ilk tanışlığımız rus dilində oldu. Moskva Universitetinin foyesində bir neçə kitab və qəzet köşkü vardı. Bir dəfə orada Vaqif Səmədoğlunun kitabını gördüm.

Doğrusu, adı indi heç yadımda deyil. Nə isə, kitabı aldım və dərhal da otaqda vərəqləməyə, sürətlə oxumağa başladım. Diqqətimi bir misra cəlb etdi və qələmlə onun altından xətt çəkdim...

Misranı Azərbaycan dilinə təbii ki, bədii tərcümə kimi çevirə bilmərəm. Amma mənası bu idi ki, mən öləndə məni isti geyindirəsiniz...

İlk baxışda qeyri-adi heç nə yox idi, adı şeir və adı misra idi. Amma onu oxuyanda rütubətli məzarın soyuğu keçdi sanki canımdan və mən məzarın soyuğunu duydum...

Sonradan Vaqif bəy deyirdi ki, mən ölüm şairiyəm, ölüm haqqında mənəndən çox yazan yoxdur. Amma düşünürük (ola bilsin, səhv edirik!) ki, bəlkə də bu onun son vaxtlar keçirdiyi hisslərlə bağlı idi, şair ağır xəstə idi və özünü ölməyə hazırlayırdı...

Onun poeziyasının ümumi xəttini müəyyən etməkdə acizəm. Mən Yusif Səmədoğlunu daha yaxşı bilirəm, nəinki Vaqif Səmədoğlunu. Onlar biri-birinə həm bənzəyirdi, həm də bənzəmirdi...

Hər ikisi bir vaxt müxalifətçi olmuşdu. Sonradan isə, necə deyirlər, yollar ayrılışdı. Vaqif bəy də müxalifətdə bir xeyli vaxt keçirdi və sonra da gedib deputat oldu...

Amma müxalifətilərdən heç kimin onun haqqında pis, aşağılayıcı tonda danışdığını eşitmədik. O, özü isə deyirdi ki, mən onlara-müxalifətçilərə qəlyan çəkməyi öyrətdim, onlar mənə nə öyrətdi?..

Onun müxalifətçiliyini də bir poeziya aktı, sərbəst vəzndə yazılmış, dağınıq bir şeir kimi qəbul edirdilər. Hamı gözləyirdi ki, bu şeir bir gün bitə bilər, bir gün onun son misrası yazıla bilər...

Bir gün şeir həqiqətən də bitdi... Hamı da bunu çox sakit qarşıladı... Bəlkə də başqa nəşə də oldu... Amma ümumilikdə hər şey çox sakit keçdi...

Adamlar da cürbəcür olurlar. Elələri olur ki, partiya funksionerləri dərhal başa düşür ki, onu özünküleşdirə, bir partiyanın adamı edə bilməyəcəklər. Haradasa Vaqif bəy də belələrinə idi. Niyə də yox? O dövrdə o, artıq tanınmış və hamı tərəfindən etiraf olunan şair idi... Belələrinin adının əvvəlində ümumillik sözünü yazanda elə bir narahatlıq keçirmirsən...

Onun özünün də elə bir siyasi iddiası yox idi. Partiyaya gələndə hamı başına toplaşdı. Heç kim ondan qeyri-adi siyasi açıqlama-filan gözləmədi. Düzdür, şairlər, yazıçılar özlərinə siyasətçi deyənlərə bir az ironiya ilə yanaşırlar. Hətta bir neçəsi müsahibə verərək özünü "Filankəsədən sonra ən böyük siyasətçi" saydığını da demişdi...

Amma Vaqif bəyin siyasəti onun Səməd Vurğunun oğlu olması, yaşadığı ömür, yazdığı şeirlər və bir də ki, zarafatları idi...

Bir gün o, bu dünyadan baş götürüb getdi. Şeirlər isə qaldı... Zarafatlar qaldı...

Heç kim də demədi ki, bu dünyadan siyasətçi köçdü... Hamı dedi ki, bir ŞAIR getdi bu dünyadan...

"İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə, nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmədi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə."

Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, memurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarı. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanda uğurlu inkişafı təmin oluna bilər". Bu fikirləri prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Şəhərdə yaşayın subsidiya alan olub

Fermerə ayrılan subsidiyaların ünvanına çatmaması həmişə müzakirə mövzusu olub. Hətta Maliyyə Nazirliyinin dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyalardan necə istifadə edildiyini öyrənmək məqsədilə 2010-cu ildə aparıldığı yoxlamalar bu sahədə problemləri ortaya çıxardı. Maliyyə Nazirliyinin yoxlamaları nəticəsində məlum olub ki, yerlərdə tərtib olunmuş sənədlərdə mövcud olmayan sahələrdə təxil sənədi. Arpa sahələri taxıl sahəsi kimi təqdim edilib, belədiyə sənədlərinin adlarına əsaslı olaraq buğda səpilməsi rəsmiləşdirilib. Həmçinin yanacaq və motor yağlarının verilməsi sənədlərində qanunsuz düzəlişlər üzə çıxarıb. Bundan başqa, subsidiya alanların böyük əksəriyyəti kəndlərdə deyil, şəhərdə yaşayır. Maliyyə Nazirliyi analoji halların respublikanın 15-dək rayonunda yaşandığına, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsində yol verilən qanun pozuntularına görə Nazirlər Kabinetinə rəsmi məktub göndərüb. Əslində monitorinqlər də bir sıra rayonlarda həqiqətən də subsidiyaların verilməsində ciddi nöqsanların olduğunu göstərir. Subsidiyaların fermerlərə çatmamasında yerli icra orqanlarının böyük rolu var, bu onlar üçün necə deyirlər, "yağlı tikədir". Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi hüquqi normativ sənədlərə uyğun olaraq, subsidiyaların verilməsi üçün xüsusi komissiya yaradılır. Komissiyalarda yerli icra orqanlarının nümayəndələri iştirak edir.

Beynəlxalq təcrübədə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərə dövlət tərəfindən müəyyən güzəştlər verilir. Bu güzəştlərə, təbii fəlakət nəticəsində zərər çəkmiş (kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan) şəxslərə dəymiş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi, onların banklara

İcra hakimiyyətləri üçün "yağlı tikə"-subsidiyalar

Prezidentin son konfransda bu məsələyə münasibəti fermerlərlə bağlı bu problemi yenidən gündəmə gətirib



olan borclarının ödənilməsi və ya ödəmə vaxtının müəyyən müddətə uzadılması, bütün növ vergilərdən azad olunması və s. daxil edilir. Azərbaycanda prezidentin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına ildə bir dəfə subsidiyalar verilir. Hazırda fermerlər becərdikləri hər hektara görə 40 manat pul alırlar. Bununla bərabər, əkin üçün lazım olan gübrələri 50 faiz güzəştlə əldə edirlər. 2008-ci ildən etibarən isə hökumət əlavə olaraq buğda əkin fermerlərə 80 manat subsidiya verməyə başlayıb. Qeyd edək ki, subsidiyalar yalnız dənli və paxlalı əkin sahələrinə görə verilir. Vəsait plastik kartlar vasitəsilə ödənilir. Subsidiyaların ayrılməsi barədə qərar 2007-ci ildə enerjidaşçıların bahalaşmasının fermerlərə vurduğu ziyanı kompensasiya etmək məqsədilə verilib. Yanacaq və sürtkü yağlarına görə

subsidiyaların məbləği hər hektara görə verilən 40 manat pulun tərkibinə daxildir.

İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, subsidiyaların verilməsinə nəzarət gücləndirilməlidir: "Maliyyə Nazirliyi subsidiyaların verilməsində nöqsanların olduğunu, bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının bu işə müdaxilə etdiyini aşkara çıxarıb. Subsidiyaların verilməsi üzrə formalaşdırılan komissiyaların vətəndaş cəmiyyəti üzvlərinin, ekspertlərin cəlb edilməsi lazımdır. Tədqiqatlar göstərir ki, əkin sahələrinin, eləcə də strateji və strateji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bir sıra hallarda əkin sahələrinin həcmi real olandan çox göstərilir, bəzi hallarda strateji məhsul istehsal edilməyən sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir, bu da subsidiyaların verilməsində nöqsanların yaranmasına səbəb olur. Komissiyaların tərkibinə və-

təndaş cəmiyyəti nümayəndələrinin salınması bu sahədə şəffaflığın artmasına yardım edə bilər".

"Şəffaf siyahı" tətbiq edilsin

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) isə "Şəffaf siyahı" təklif edir: "Subsidiyaların verilməsində şəffaflıq yetərincə təmin olunmur. Əhali arasında subsidiyaları almaq hüququ olmayan ayrı-ayrı subyektlərin həmin vəsaitlərə çıxışının təmin olunması barədə məlumatlar daima dolaşır. Bu cür şübhələri aradan qaldırmaq üçün ən yaxşı mexanizmlərdən biri "şəffaf siyahılar"ın tətbiqi ola bilər. Belə siyahılar hər bir kənd üzrə verilən subsidiyaların növləri (toxuma, gübrəyə, yanacaqda görə) üzrə bütün benefisiarların siyahısının kənd ərazisində əhalinin tanış ola biləcəyi yerdə asılmasını nəzərdə tutur.

İTYB ekspertləri də təklif edirlər ki, subsidiyalar "son məhsul" prinsipinə görə verilsin: "Buna bəzən faktiki məhsuldarlığa görə subsidiya deyilir. Hazırda subsidiya standart sahə ölçüsünə görə verilir. Halbuki məsələn, bir sıra hallarda müəyyən qrup fermerlər daha artıq xərc hesabına yüksək əqrotexniki qulluq, qabaqcıl texnologiyaların tətbiqi sayəsində digər qrupla müqayisədə 2-3 dəfə yüksək məhsuldarlığa nail olur. Belə şəraitdə ən azı xərcin həcmindən, məhsuldarlığın səviyyəsindən asılı olaraq "baza subsidiya məbləği"ni yüksəldici əmsallar tətbiq olunmalıdır".

□ **BƏKİR NƏRİMANOĞLU**

"İcra başçısı bacımız oğlu deyil..." Ziya Məmmədovun qardaşı: "Ucarın yeni icra başçısı Mənsur Həmzə oğlu Məmmədov bizim bacımız oğlu deyil"

Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Mənsur Məmmədovla qohum olmadığını deyib: "Ölkə prezidentinin sərəncamı müzakirə olunmur. Kimi hara təyin edib-etməyi məsələsini cənaib prezidentin özü bilir. Elton və Ziya Məmmədovun bacısı oğlu ola bilməz?! Amma elə adda şəxs bizim bacımız oğlu deyil."

Məmmədov soyadı Azərbaycanda çoxdur. İnsanlar bir-biri ilə qohum, qardaş da ola bilərlər. Burada qəbahət nə var ki? Bu da Allahın verdiyi gözəl bir nemətdir. Qohumu Allah verir. Bu seçilmir. Dost, rəfiqə isə vətəndaş tərəfindən seçilir. Onu da insan öz səviyyəsinə



Mənsur Məmmədov

uyğun seçməlidir. Bu, insanın fərdi yanaşmasıdır".

Qeyd edək ki, Ucar rayonunun icra başçısı Mənsur Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğlu olduğu bildirilir. Bu barədə

mətbuatda dəfələrlə məlumat verilib. Həmçinin M.Məmmədovun vikipediya da yerləşdirilən tərcümeyi-halında da onun Ziya Məmmədovun və Elton Məmmədovun bacısı oğlu olduğu qeyd edilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı yada salınıb. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib ki, bir ay sonra Xocalı soyqırımının 23-cü ildönümü qeyd ediləcək. Onun sözlərinə görə, həmin soyqırımında bir şəhər yer üzündən silinib, yüzlərlə dinc insan, uşaqlar, qadınlar amsızlıqla qətlə yetirilib.

"Nədənsə müsəlman dünyasının xristian dünyasına qarşı böyük cinayətlər işlətdiyi haqqında danışanlar bu böyük insanlıq cinayəti haqqında susurlar. Bu cinayəti törədənler hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirler və ədalət qarşısında cavab verməyiblər. Ailəsi soyqırımı məruz qalmış insanlar sizi bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlerin ədalət qarşısında cavab verib, layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır".

Erməni deputatlar isə Xocalı soyqırımı ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi cəhdinə qarşı çıxıblar. Q.Paşayevanın fikirlərinə Ermənistan nümayəndə heyətinin üzvü Hnmayak Hovanesyan Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə cavab verməyə çalışıb: "Burada Xocalıda hansısa soyqırım olması haqqında danışılır. Ancaq 25 il öncə Bakıda, Sumqayıtda ermənilər öldürülürdü, şəhərlərin küçələri qan gölməçələrinə dönmüşdü. Hələ də Azərbaycan rəhbərliyi bu olaylarla bağlı suallara cavab verə bil-

mir. Yeri gəlmişkən, bu olaylar Azərbaycanın xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanında çox geniş təsvir olunur. Həqiqəti yazdığına görə o öz ölkəsində ciddi basqılarla üzləşib".

AŞ PA-da Ə.Əylislinin kitabının əks-argument kimi irəli sürülməsi belə fikir yaradır ki, ermənilər bundan sonra bütün beynəlxalq tədbirlərdə analoji addımı atacaq. Onların bu kitabı əks-təbliğat maşınına çevirəcəyi gözlənilir. "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə "Daş yuxular" oxumuş tanınmışlardandır. Onun sözlərinə görə, ermənilər cəsəret edib özləri haqda belə danışa və yazı bilməzlər.

M.Əliyevin fikrincə, bu kitab sənəd kimi istifadə oluna bilməz: "Mən Əkrəm Əylislinin o kitabını oxumuşam. Bilirsiniz ki, bu roman trilogiyadır və yalnız bir hissəsində o hadisələrdən bəhs olunub. Kitabda əks olunan hadisələr Əylisli kəndində baş verib. Bizim yazıçı da bunu yazıb. Onu kim inkar edir ki? Söhbət ondan gedir ki, ermənilər bizə qarşı hansı vəhşiliklər edib-

Ermənilərin "Daş yuxular"dan danışmasına Əkrəm Əylisliyə reaksiya

Yazıçı "bu mövzuların mənə dəxli yoxdur" dedi; Mehman Əliyev romanın Avropada sənəd kimi istifadə olunacağını real saymır



Əkrəm Əylisli

lər? Bir erməni o vaxt qayıdıb dedi ki, biz özümüz haqda belə yazı bilmərik. Yəni onların xalq olaraq etiraf etməyə cəsəreti çatmaz. Bu gün Əkrəmin kitabını əldə bayraq etmək doğru deyil. Yazıçı bir ziyalı olaraq çağırış edib ki, mən yazdım, buyurun siz də öz etdiyiniz cinayətləri etiraf edin. Amma ermənilər hələ buna

hazır deyil və kitabdan təbliğat kimi istifadə edib, bu əsərin sənəd olaraq qəbul ediləcəyi real görünür".

M.Əliyev hesab edir ki, bu kitab bədii əsərdir və azərbaycanlıların başını ucaldır: "Qoy ermənilər də hansı cinayətlər ediblər, onu yazsınlar. Onların Qarabağda, Xocalıda etdiyi vəhşiliklərin misli-bərabəri ol-

mayıb. Sadəcə, Əkrəm Əylisli yazıb ki, iki xalq böyük siyasətin qurbanıdır.

Yəni bizi siyasi proseslərə salıblar və xalqlar zərər çəkib. Bu gün Türkiyə də Ermənistanı təklif edir ki, gəlin erməni soyqırımı iddiasını birlikdə araşdıraq, sizin tarixçilərinizlə təhqiqat aparaq. Ancaq ermənilər bu təklifi qəbul etməkdən qaçırırlar. Çünki ermənilər buna getmək istəmirlər. Onun davamını da Əkrəm kitabındakı çağırışda təklif edib. Mən deyirəm, sən də gəl cinayəti söylə".

Müsaibimiz bu məsələdə avropalıların fərqli düşündüyünü bildirir: "Əgər ermənilər AŞ PA-da həmin kitabı misal götürüb bunu təbliğat naminə edirsə, avropalılar heç vaxt qəbul etməyəcək. Yəni bu gün dünyada belə fikirlər artıq işləmir, boşa çıxır. Biz də eyni işi

görsək bu təbliğat işləməyəcək. Amma auditoriyalar fərqlidir. Rus auditoriyası var, Avropa var. Bunları nəzərə almaq lazımdır".

Məsələyə yazıçının özü münasibət bildirib. Ə.Əylisli modern.az-a açıqlamasında siyasətlə yollarını çoxdan ayırdığını deyib: "Demək olar ki, bu sahə ilə maraqlanmıram. Siyasi arenada cərəyan edən hadisələrdən danışa bilən çox adam var. İstər xarici siyasətdə, istərsə də daxili siyasətdə baş verən hadisələrdən özümü uzaq tuturam.

Avropa Şurası Parlament Assambleyasında kim nə danışır, ona necə reaksiya verilir, bu mövzuların mənə dəxli yoxdur. Siyasətlə məşğul olan insanlar var. Hər bir məsələyə onların münasibət bildirməsi daha yaxşı olar".

□ **Emil SALAMOĞLU**

Azərbaycan siyasətinin qardaşları... niyə yola getmir?

Psixoloq Orxan Fərəcli: "Burda eqodan daha çox əqidə dönməzliyi əsas rol oynayır"

Azərbaycan siyasətində zaman-zaman "qardaşlar" problemi özünü göstərib. Hesab edin ki, tanınmış iki qardaş siyasətdədir, amma nə siyasi, nə də şəxsi münasibətləri qaydasındadır. Hətta bu anlaşılmazlıq illərin küsülülüyünə çevrilir. Bəli, Azərbaycanın siyasi arenasında bu mənərə var və "Yeni Müsavat" olaraq dəfələrlə sözügedən örnəklərdən ibarət, dosye xarakterli məqalə hazırlamışıq.

Amma qısa bir xatırlatma indiki məqamda da yerinə düşər. Məsələn, Rüstəm İbrahimbəyovla qardaşı, deputat Maqşud İbrahimbəyov həm siyasi, həm şəxsi münasibətləri ziddiyyətli olan qardaşlardır. İbrahimbəyovlar xüsusən də 2013-cü ildəki prezident seçkilərində öz fərqli mövqelərini bir daha cəmiyyət önündə nümayiş etdirdilər. Maqşud İbrahimbəyov isə dəfələrlə müsahibəsində böyük qardaşının mövqeyinə sayğı ilə yanaşdığını, amma onunla eyni fikirləri bölüşmədiyini deyib.

M.İbrahimbəyov isə daha öncə "Yeni Müsavat"a açıqlamasında R.İbrahimbəyovun onun ögey qardaşı olduğunu deyib. Bundan başqa, qardaşı olmasına baxmayaraq,

prezident seçkilərində onu dəstəkləməyəcəyini də vurğulayıb.

ADP sədri Sərdar Cəlalovlu ilə Qurban Məmmədovun sət münasibətləri, fərqli baxışları isə onları küsülülük həddinə çatdırıb. Qardaşlar illərdir ki, danışmırlar. Hər ikisi tarixin müxtəlif dövrlərində həbsdə olarkən də bir-birinə dəstək verməyiblər və əzadlığa çıxandan sonra verdikləri müsahibələrində də bunu bildiriblər. Məsələn, Q.Məmmədovun həbsinə münasibət bildirən qardaşı, ADP sədri Sərdar Cəlalovlunun "mən onunla beş ildir danışmıram" fikri cəmiyyətdə təəcüblə qarşılanıb.

Editor.az-a açıqlamasında ADP sədri Qurban Məmmədovla düşmən olmadığını, sa-



Zərdüşt Əlizadə

dəcə, aralarının dəydiyini diqqətə çatdırıb: "Düzdür, biz Qurbanla beş ildir danışmırıq. Bunun siyasətə heç bir aidiyyəti yoxdur. O səbəbdən ki, bizim dünyagörüşümüz arasında kəskin fərq var. Əgər kiminləsə dünyagörüş ortağınsa, demək, həmin adam səninq qardaşıdır. Mənim yanaşmam belədir. Hesab edirəm ki, məhz hadisələrə baxışın, dünyagörüşün fərqli olması siyasətdə qardaşları rəqibə çevirir".

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə



Araz Əlizadə

qardaşı, satirik yazar Mirzə Sakit arasındakı buzların təməli isə illər öncə qoyulub. Öncə maddi problemlər, ardınca Mirzə Sakitin "Azadlıq" qəzetində çapı mümkün olmayan şeirləri ilə bağlı narazılıq yarandı. Və qardaşlar yollarını ayırdılar. Hazırda satirik Mirzə Sakit Belçikada, Q.Zahid isə Fransadadır. Birinci rəsmən mühacir həyatı yaşayır, baş yazar isə Fransada mühacirət alan ailəsinin yanına gedib-gəlir. Yeni küsülü qardaşların ara-



Sərdar Cəlalovlu

sına bu dəfə də uzaq məsafələr girib.

Zərdüşt Əlizadə və Araz Əlizadə qardaşları arasındakı gərginlik, narazılıq isə Azərbaycan jurnalistləri üçün qədim mövzudur. 1990-cı illərin əvvəllərində bir partiyanın - ASDP-nin həmsədrliyi olan qardaşlar daha sonra yollarını ayırdılar. Bunun səbəbləri barədə çox adamın məlumatı olmasa da, qardaşlar bir-birinin ünvanına media vasitəsilə hər hansı sət ifadə işlətməyiblər. Əlizadələr yollarını ayırsalar da, siyasi mövqeləri hər zaman eynidir.

Əslində örnəkləri artırmaq da olar. Xüsusən də tarixi faktlar arasında belə nümunələr xeyli çoxdur. Taxt-tac uğrunda oğlunu, qardaşını öldürənlər, sürgün edənler... saylar az deyil. Amma nəticə dəyişmir. Tanınmış insanlar öz qardaşları ilə bir çox sferalarda ortaq məxrəcə gəlsələr də, siyasi məsələlərdə yolları kəşisir. Siyasi ambisiya, eqo qabarması, yoxsa məşhurluq xəstəliyi? Qan bağlarına bu detallardan hansı daha çox təsir edir, münasibətləri soyudur?



Qurban Məmmədov

Bunun alt şüura söykənən səbəbləri hansılardır?

Psixoloq Orxan Fərəcli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu məsələyə din, etiqad prizmasından baxmaq lazımdır. Onun sözlərinə görə, bəzən dini dünya görüşü də qardaşları ayıra bilər: "Siyasətdə də belədir. Siyasi baxış bucağı da məhz din kimidir. Burda eqo məhsulundan daha çox əqidə dönməzliyi əsas rol oynayır. Çünki tutulan prinsipial mövqedən geri dönmək birbaşa şəxsiyyətlərin alçalması anlamına gəlir".

Ekspert onu da dedi ki, siyasətçilərin böyük əksəriyyətində paranoid və obsessiv tip karakter müşahidə olunur. Müsaibimiz deyirdiyinə görə, bu tip xarakterli insanlar hər verilən suala şübhəli yanaşsa, edilən hər davranışın onlara qarşı kompromat olduğunu deyə bilər: "Bundan başqa, ifrat dəqiqlik, məsuliyyət, geyim və xarizmanı qorumağa hər vaxt çalışırlar. Bu şeylər hətta doğmalarıla münasibəti kəlləmək bahasına olsa belə".

□ **Sevinc TELMANQIZI**



Cümə söhbətləri

Bismilləh-Rahmə-nir-Rahim!
 Bu günlər müsəlmanların 11-ci İmamı Həzrət Həsən Əsgərinin (ə) mübarək mövludu günləridir. Bütün dünya müsəlmanlarını İmam Həsən Əsgərinin (ə) bu əziz mövludu münasibətilə təbrik edirik. Allahdan istəyirik ki, bizlərə bu əziz İmamın (ə) yolunu, həyatını, yaşayışını tanımağı və oradan dərslər götürməyi, bu yolun xidmətində olmağı nəsb etsin.

İmamın (ə) mübarək həyatı ilə bağlı qısa da olsa, bəzi məsələlərə diqqət ayırmaq çox önəmlidir. Xüsusilə də əziz İmamın (ə) yaşayışında özünün önəm verdiyi və bizlər üçün də tövsiyə etdiyi mövzulara nəzər salmaq faydalıdır. Əziz İmamımız (ə) hicrətin 232-ci ildə rəbius-sani ayının 8-də dünyaya göz açıb. İmamın (ə) mübarək gözlerini dünyaya açması cümə gününə təsadüf edib. Əziz İmamımızın (ə) dəyərli valideynləri - atası əziz onuncu İmam (ə) Həzrət Hadi (ə), anası - dövrünün çox dəyərli arifəsi olan, ürfanda zirvələrə çatmış Xanım Süsəndir (s.ə).

On birinci İmamın (ə) Əsgəri adı daşımalarının səbəbi

İmamın (ə) Əsgəri adı ilə tanınması və adlanması səbəbsiz deyil. Buna səbəb odur ki, əziz İmam (ə) hərbiçiləri yaşadığı məkanda saxlanılıb. Hakimiyyəti qəsb etmiş zalım xəlifələr İmamlardan (ə) - İlahi təlimin daşıyıcılarından, haqq-ədalət çarçılarlarından qorxduqları üçün onları daima təqib edir, həbsxanalarda saxlayır, sürgün edir, bütün təhdidlər və təzyiqlərdən sonra şəhid edirdilər.

Bu tale İmam Həsən Əsgəridən (ə) də yan keçməmişdir. İmamın (ə) evi kazarmaların arasında, Abbasilərin hərbiçilərinin yerləşdiyi məkanda idi. Burada bəlli məhdudiyətlər olduğundan, Abbasi xəlifələri İmamın (ə) üzərində bütün gün ərzində nəzarəti təmin etmək istəyirdilər. Faktiki olaraq, bu durum - elə türməyə bərabər bir vəziyyət idi. Məhz buna görə də əziz İmamımız (ə) Əsgəri adı ilə məşhurlaşdı. Təbii ki, İmamın (ə) belə bir məntəqədə saxlanması səbəbi bəllidir. Abbasilər (lən) İmamı (ə) tam nəzarətdə saxlamaq, hər mənada digər əziz İmamlarımızın (ə) yaşadığı dövrlərdə olduğu kimi insanlarla ünsiyyətlərini, əlaqələrini məhdudlaşdırmaq üçün belə bir xüsusi şərait yaratmışdı.

Bu hal, 9-cu İmam Həzrət Rzanın (ə) dövründən sonra xü-

Qəddar nəzarətçini rıqqətli insan halına gətirə bilən İmam (ə)



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
 İlahiyyətçi-filosof, iğrışəhər Cümə məscidinin imam-camaati**

raq, məsuliyyətlə həyata keçirdə bilirdilər.

Bu durum, İmam Həsən Əsgərinin (ə) dövründə ən pik həddinə çatmışdı. Zəmanə Sahibinin (ə.f) dünyaya gəlməsi o dövrün zalımları üçün çox ciddi məsələ idi. Zalımlar bu mövzuda çox narahət idilər. Məhz buna görə də, İmamı (ə) ən çətin şəraitdə saxlamağa çalışdılar. Bu anlamda İmam Həsən Əsgərinin (ə) həyatını öyrənmək olduqca mühüm məsələdir. Çünki İmamın (ə) şəhadətindən sonra müsəlmanlar üçün tam yeni bir mərhələ başlayır.

İmam (ə) dövrünün ən qəddar insanların necə islah etdi?

Əziz İmamın (ə) nurani həyatında xeyli ibrətli məsələlər var. Hər zaman və məkən üçün tətbiq ola biləcək çox ciddi məsələlər var. Gözəl qələmi, istedadlı, zövqü olan insanlar üçün İmamın (ə) həyatı böyük bir mənədir. Müxtəlif müstəvi və istiqamətlərdə İmamın (ə) həyatı dəyərli mənədir. Hətta dövrünün zalımları da belə, İmamın (ə) məqamını, xüsusi durumunu etiraf ediblər. Abbasilər (lən) dövründə İmamın (ə) onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırmaq, daha da çətin duruma salmaq üçün, şəraitini çətinləşdirmək üçün zaman-zaman səylər edirdilər.

Zalımların yanında hər zamanda belə məsələlərdən xüsusi məmnunluq duyan qanıçən ünsür olub. Belə zalımlardan biri ilə bağlı hadisə İmam Həsən Əsgərinin (ə) həbsxanaya salındığı vaxt olur. Bu zalım, İmamın (ə) həyatına nəzarət edən məsul şəxsə o Həzrətin (ə) şəraitini daha da çətinləşdirməyi tapşırı. Ca-

vabında deyir ki, "biz ixtiyarımızda olan zindan nəzarətçilərindən iki ən pisini, insanlarla ən sərt davrananını seçdik və onları bu işi həyata keçirmək üçün ayırdıq. Lakin, o iki nəfər hazırda İmamla (ə) ünsiyyətin, təmasın nəticəsində o qədər dəyişiblər ki, ibadətə və münacatda ali mərhələləri fəth etməyə qədəm qoyublar. Bu insanların öz halında dəyişiklik olub". Yeni İmamı (ə) incitmək üçün məmur edilən 2 nəfər zalım, o Həzrətin (ə) mübarək şəxsiyyətinin nurlundan, onun əxlaqından, mənəviyyatından, rəftarlarından o qədər təsirlənirlər ki, tövbə edirlər. Nəinki sadəcə normal müsəlman olurlar, hətta mənəvi yüksəlişlərə də çatırlar.

Həmin zalım vəzifə sahibi türmə müdirinə tapşırı ki, həmin şəxslər gəlsinlər və bu barədə da-

nemətinin düz yanında və kənarındaydı. Xoş olsun möminlərin halına ki, bu nemətdən bəhrələnilir. Həzrət İmam Həsən Əsgərinin (ə) yolcusu namaz daxil olanda işini kənara qoyar və namazını qılar. Namazın keyfiyyətinə mömin bu qədər önəm verər.

Namazın insan həyatına, dünyasına və xüsusilə də axirətinə böyük təsirləri var. Əziz İslam Peyğəmbəri (s) buyurur: "Namazda olduğun müddətdə qadir Padşahın evinin qapısını döyürsən. Kim Padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır". Bəzən xüsusi bir mütaliyə bizi ən əsas məsələlərdən saxlayır. Əsası qoyub, haşiyələrə çox gedirik. Əsas olan isə budur. Həm sadədir, həm aydındır, həm nəticəyə çıxarandır, həm qurtuluşu qovuşdurandır. Əgər mütali-

Şeytanın (lən) bu zaman ona təsir etmək imkanları çox məhdud olar. Buna görə də, şeytan (lən) namazda duran insanı Allahın rəhmətinin əhatə etdiyini görəndə, paxılıqla ona baxar. Bəli, qurtuluşumuz namazdadır.

Əziz İslam Peyğəmbəri (s) buyurur: "İnsanın dindarlığı üçün namazlarından çox muğayət olması kifayətdir". Əgər dindar olub-olmadığımızı dair narahət qılsa, öz vəziyyətimizdən narahət qılsa, gərəkdir namazlarımıza xüsusi diqqət ayıraq. Əgər namazlara xüsusi diqqət ayırsaq, onlardan muğayət olsa, bu, kifayət edər ki, yolumuzu düz gedək. İnsanın dindarlığı üçün namazlarına önəm verməsi kifayətdir.

Namazın vaxtında qılınmasına riayət edək

ələr bu ruhiyyəni gücləndirirsə, bu mütaliələrin bərəkəti var.

Mömin və möminələr üçün bu duyğu mövcuddur. Bu varlıq aləminin bir sahibi var. İnsanın namazda imkanı var ki, bu Sahibin qapısını döysün. Rəbbimiz bizə belə bir imkan tanıyıb. Kim padşahın qapısını çox döysə, axırda həmin qapı onun üzünə açılacaqdır. Bu varlıq aləminin Sahibi lütf edib bizi yaradıb. Bütün varlıqlara da nə lazımdırsa, artıqlaması ilə verib. Amma, əgər insan bu varlıq aləminin Sahibinin xüsusi diqqətini əldə etmək istəyirsə, bunun yolu keyfiyyətli namazdan keçir. Əgər insan əziz İslam peyğəmbərinin (s) buyurduğu bu baxışla, bu görüşlə, bu ruhiyyəylə namazlarına yanaşsa, namazdan ayrılmaq istəməz. Namaz insanın üzünə bağlı qapıları açan, qurtuluşu çatdırandır.

Namazda insanı əhatə edən rəhmət

Həzrət İmam Əli (ə) buyurur: "Əgər namaz qılan Allahın cəlalından hansı tacın onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi". Bizlər namaz qıldığımız zaman əgər bunu anlasaq ki, namaz qılan zaman Allahın cəlalından bizi bir tac əhatə edir, başımızı səcdədən qaldırmaq istəməzdik. Əgər biz namaz zamanı Allahın bizi hansı xüsusi lütfərlə, inayətlərlə, xüsusi diqqətlə əhatə etdiyini anlasaydıq, başımız səcdədən qalxmaq istəməzdik.

Həzrət Əmirəlmöminin (ə) buyurur: "Bir kəs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görəndə iblis (lən), paxılıqla ona baxar". Şeytanın (lən) insanın namaz qılmasından bağırtı çartlayar. Çünki, bir insan namaz vaxtı Allahla rəhbərlik edir, Allahla ünsiyyətdədir, Allahın hüzurundadır, Allaha tərəf yönəlib.

Həzrət Əmirəlmöminin (ə) tövsiyələrində buyurur: "Namazın vaxtına riayət et və onu vaxtında qıl. Nə bekar olduğuna görə onu vaxtından əvvəl qıl, nə də işinə görə onu vaxtından sonraya keçirmə". Namazın bir bəlli vaxtı var. Varlıq aləmində bu vaxt namazın başlanğıc vaxtıdır. Namazın ilk vaxtı - ən şərəfli vaxtdır. Nə ondan əvvəl, nə də o vaxtdan sonra namazı qılmaq tövsiyə edilmir.

Bu xüsusda bir buyuruşa da diqqət edək. İnsanın namazların vaxtına diqqət etməsinin nə qədər önəmli olmasını bir qədər də aydınlaşdırır. Həzrət İmam Sadiq (ə) buyurur: "İlk vaxtda qılan namazın vaxtın sonu üzərində olan üstünlüyü, axirət dünyası üzərində olan üstünlüyü kimidir". Necə ki, axirət dünyası üzərində müqayisə olunmayacaq qədər üstünlüyə malikdir, eləcə də əvvəldə qılan namaz son vaxtda qılan namaz üzərində üstünlüyə malikdir. Axirət o qədər alidir ki, onu dünya ilə heç müqayisə etmək mümkün deyil.

Həzrət İmam Baqir (ə) buyurur: "Bilin ki, həmişə vaxtın əvvəli daha yaxşıdır. Beləliklə, bacardığınız qədər xeyir işə tələsin. Allahın yanında ən sevimli iş - az da olsa insanın daim gördüyü işdir". O zaman ki, azanda insan namaza tələsməyə çağırılır, gərəkdir onu qarşılasın və ona doğru getsin. İnsan çalışmalıdır ki, namazın vaxtına davamlı olaraq riayət etsin. Çünki, buyuruşdan aydın olur ki, Rəbbimiz az da olsa, davamlı görülən işləri sevir.

Allahım, bizlərə İmam Həsən Əsgərinin (ə) mübarək həyatını görəndə, bu mübarək həyatdan dərslər götürməyi nəsb et!

Allahım, bizlərə İmamdan (ə) örnək götürərək namazlarımızı xüsusi diqqət etməyi nəsb et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!



Göyçaylılar Ziya Məmmədovun qohumunu atəşfəşanlıqla yola saldılar...

Namiq Hacıbəyli: "Camaat Mansur Məmmədovun gedişinə sevincini ifadə edirdi"

Prezident İlham Əliyevin sərəncamı ilə Mansur Məmmədovun Göyçay rayonunun icra hakimiyyəti başçısı vəzifəsindən azad edilməsi və yerinə Qubanın icra başçısı olmuş Mübariz Ağayevın təyin olunması sakinlərin sevincinə səbəb olub. Rayon camaatı yeni icra başçısının gəlişini atəşfəşanlıqla qarşılayıb.

Qeyd edək ki, Göyçay sakinlərinə neçə illərdir "qan uduran" Mansur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.

Mübariz Ağayev isə əvvəllər də Göyçayın icra başçısı işləyib, gördüyü müsbət işlərlə yadda qalıb.

Müsavatın Göyçay təşkilatının sədri Namiq Hacıbəyli rayon sakinlərinin sevincini bizimlə bölüşdü: "Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçayda icra başçısı olub. Sonra onu Mingəçevirə göndərdilər. Orada da yaxşı işlədi. Bildiyimiz kimi, Quba ha-

disələrindən sonra çox adama icra başçısı vəzifəsi təklif etdilər. Heç kim könüllü getmədi. Bu adam getdi. Orada da hörmət qazandı. Bizə Mansur Məmmədov adlı Zərdabın keçmiş icra başçısını rəhbər qoymuşdular. Əlindən iş gəlməyən, axşama kimi kabinetdə oturan adam idi. Mübariz müəllim gecə-gündüz insanların içərisində olan adamdır. Rayondan olduğuna görə hamını tanıyır. Camaatla maraqlanır. Mansur Məmmədov rayona başçı gələndən sonra hər şey dayanmışdı, rayon viran qaldı. Göyçay məhv oldu getdi. Xarabalığa çevrildi. İnsanlar Mansur Məmmədovdan bezmişdilər. Mübariz Ağayevın gəlişinə sevindilər. Çünki

onun 1 il 2 aylıq dövrünü xatırlayırlar. Mən də facebook-da bununla bağlı yazdım. Tarix muzeyinin qarşısında atəşfəşanlıq təşkil olunmuşdu. Bu şəxsin gəlməyi inam hissi yaratdı. Çoxları özlərini göstərmək üçün şou düzəldilər. Bu işdə Mübariz müəllimin dostları və yaxınlarının da az əməyi yoxdur. Vəzifə eşqi ilə belə addım atanlar da var. Amma hər bir halda əhali arasında ruh yüksəkliyi yaranıb. Mənimlə məktəb yoldaşı olub. İşlək adamdır".

Namiq Hacıbəyli keçmiş icra başçısı Mansur Məmmədovun özbaşınalıqlarından da danışdı: "Bu adam rəsmən Göyçayı dağıtdı. Rayonun bina, küçələrini məhv etdi. Camaat əslində Mansur Məmmədovun zülmündən qurtulduğuna görə atəşfəşanlıq etdi. O, heç kimin işinə yaramayıb. Göyçaylılar istəyir və inanır ki, yeni başçı işləyəcək, şəhəri abadlaşdıracaq. Amma ümumi işlərə təsir edə bilməyəcəyi bəllidir. Çünki balıq başdan iyənir. Bu ondan asılı olan məsələ deyil".

□ Cavansir ABBASLI



DİN Bakıda tutulan kriminal avtoritetlərin görüntülərini yaydı

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb. Onlardan müsbət olunan silah-sursatın görüntüləri də yayılıb. Görüntülər APA-ya DİN tərəfindən təqdim olunub. Xatırladaq ki, nazirlikdən sayta yanvarın 28-də verilən məlumatda bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini tutublar.

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxışovada cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla «qanunsuz araşdırmalar» aparıblar.

Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər. Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C. Baxışovdan "Markarov" tipli tapança, E. Baxışovdanın mənzilindən isə 2 ədəd alışıqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

ETTELAAT-la əməkdaşlıqda təqsirləndirilən şəxslərə cəza istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovan sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinirlər. İttihamla əsasən, Faiq Qurbanov 2013-cü ildə ETELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanla bağlı məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Seymur Rzazadə isə ETELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub.

Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət!
İsrail təbabəti tətbiq edilir! Axırıncı şans!!!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə dəyişmənin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün dəyişməsi birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi və sızanaqlar
- * Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra

Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com "doktor Vaiz Səmədov".

Əyləncəli, sürətli, asan!



Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dinləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən son dərəcə qədər ingiliscə danışmaq!
- ✓ Sözləri xatırlamaqla deyil onları istifadə edərək öyrənmək!
- ✓ Danışaraq sürətli qrammatika bilgisi əldə etmək!
- ✓ Əla tələffüz və gürvənlə danışmaq
- ✓ Real ingiliscə söhbətlər

BİONİJS english **EXPLOSION**

dərsləri kursumuzun təqdimatından istifadə etməyinizə HƏDDİYYƏT olmur!

Bakı şəhəri, Bünyat Sərdarov küç. 2, ev 2.
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63
(İçəri Şəhər metrosu, İran səfirliyinin yanı)

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etoris" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks hələqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34



MUSAVAT

Son səhifə

N 20 (6049) 30 yanvar 2015



Özünü internetdə satışa çıxardı

49 yaşlı ingilis qadın online alış-veriş saytı olan ebay-da özünü hərraca çıxarıb. Ebay istifadəçiləri qısa müddət ərzində qadının şəkillərini sosial şəbəkələrdə paylaşaraq internet fenomeninə çevrilməsinə səbəb olublar.

Xəyalındakı həyat yolunu ebay-da tapmaq üçün ilk addımı atan qadın saytda öz şəkillərindən istifadə edərək elan verib. Az müddətdə məşhurlaşan qadın yalnız iki nəfərdən evlənmə təklifi alıb. Heç kəsin onunla evlənmək istəmədiyini düşünen qadın satış elanını saytdan çıxarıb. Ən böyük arzusunun Yunanıstanda yaşamaq olduğunu deyən orta yaşlı qadın elanı yunan bir dostunun təklifi ilə verdiyini deyib.



Tankla oğurluq

Braziliyada oğruların deposuna basqın edən polisler iki tank ələ keçiriblər. SAO Paulunun kasıb məhəllələrindən birində araşdırma aparan polis 500 oğurluq televizor, onlarla oğurluq maşın aşkarlayıb. Oğruların deposunda iki tank görün polis əməkdaşları qarşılaşdıqları mənərə qarşısında şoka düşüblər. Braziliya ordusundan verilən məlumata görə, depoda tapılan tanklar bir neçə il əvvəl zirehli texnika istehsal edən "Engesa" firması tərəfindən satılıb. Polis indi tankları alan şəxsi axtarır.

Zəncəfilin faydaları nələrdir?

Zəncəfil bir çox narahatlıqları aradan qaldıran bitki kimi tanımağımıza baxmayaraq hələ də yeni-yeni faydaları məlum olur. Onun çox faydası olmasına baxmayaraq, xalq arasında yayılan tək xeyri soyuq-dəymədə, ya da qripə yoluxmada istifadə edilməsidir. Eyni zamanda yorğunluğu da aradan qaldırır. Bu kiçik bitki başda xərçəng olmaqla, bir çox dərdə dərmandır. Xüsusilə yumurtalıq xərçəngində istifadə edilməsi tövsiyə olunur. Çünki zəncəfil xərçəng hüceyrələrinin yox olmasını təmin edir. Təbii ki, xərçəng ciddi bir xəstəlik olduğu üçün mütləq həkim nəzarətində istifadə edilməsi lazımdır. Eyni zamanda yoğun bağırsağ xərçənginə də maneə törətməkdədir. Zəncəfil xərçəngin müalicəsi üçün tət-



biq məcburiyyətində olunan radioterapiya, ya da kimyoterapiya səbəbi ilə yaranan mədə bulanmasını kəsir. Gün ərzində qəbul edilən qidalarmın yanında zəncəfil bitkisinin qəbu-

lu bulanmanın yaranmasına maneə törədən. İnfeksiyanı yox edən və bədəndəki ağrıları kəşən, xüsusilə sümük ağrıları üçün çox qüvvətli təbii dərmandır.

Cütlüklər niyə xoşbəxt deyil?

Hər gün əl-ələ gördüyümüz cütlüklər düşündünüz qədər də xoşbəxt olmaya bilirlər. Yeni aparılan araşdırmalara görə, hər 10 cütlükdən altısı artıq ilk aylarda belə xoşbəxt ola bilmirlər. Daha doğrusu, münasibətə başladıkları ilk günlərdə bədbəxt olacaqlarını və münasibətlərini davam etdirə bilməyəcəklərini düşünürlər. Hər 6 cütlükdən biri ayrılmaq istəyir, 10 cütlükdən biri isə bir-birilərinə güvənmir. Bəs niyə ayrılırlar?

Əslində bu dövr daha acınacaqlıdır. 3000 cütlük üzərində aparılan araşdırmalara görə, onlardan 75%-i ilk vaxtlardakı qədr birlikdə vaxt keçirmir. 50%-i bir-birini sevmir. 25%-i ailə boşanmaq və ailədaxili münasibətləri qorumaq üçün bir-birinə yaxşı davranır. 33%-i bir-birini anlamadığını, 13%-i dünya görüşlərinin fərqli olduğunu, 19%-i bir yerdə vaxt keçirmək istəmədiklərini deyir. Alimlər isə bütün bunlardan sonra cütlüklərin bədbəxt olma səbəblərini belə açıqlayırlar:

- Təbiətdən uzaqlaşmaq;
- Sevginin bitməsi;
- Pis münasibətlər;
- Birlikdə vaxt keçirməmək;
- İnsanların bir-birini anlamaması;
- Gələcəklə bağlı istəklərin fərqli olması;
- İnamsızlıq;
- Dürüst olmamaq.



Ayrıluq acısı nə qədər davam edir?

Amerikada aparılan araşdırmalar nəticəsində zamanın hər şeyin dərmanı olduğu bir daha sübut edilib. Nyu-Cersi ştatındakı Monmouth Universitetində aparılan araşdırmalara görə, sevgilidən ayrıldıqdan sonra hiss edilən narahatlıqlar 11 həftə sonra keçməyə başlayır.

Fifties.com saytının məlumatına görə isə evli cütlüklər boşanmadan sonrakı çətin dövrü sevgilidən 6 dəfə çox uzun müddətdə başa vururlar. Başqa cür desək, boşanan cütlüklər 6 ay ərzində hər şeyi unudurlar. Universitetin araşdırmaçıları 6 ay ərzində sevgilisindən ayrılan 155 cütlüklə görüşüb. Bu cütlüklərdən 71%-i 11 həftə ərzində ayrılığın yaxşı tərəflərini görməyə başladıklarını deyiblər. Onların fikrincə, zaman keçdikcə insan özünü daha yaxşı hiss edir və hər şeyi unudur.



QOÇ - Maddi problemlərinizin qismən də olsa, qaydasına düşəcəyi gözlənilir. Lakin ünsiyyətdə olduğunuz şəxslərlə ehtiyatlı davranın. Əks halda, özünüze qarşı inamı itirə bilərsiniz.



BUĞA - Dostluq münasibətində olduğunuz şəxslərlə aranızda soyuqluq baş verə bilər. Bunu nəzərə alıb şit zarafatlara, yalançı vədlərə yol verməyin. Saat 17-dən sonra maraqlı qonaqlıq sizi gözləyir.



ƏKİZLƏR - Dünəndən mənfi yüklü Ay bürcünüzdə olduğu üçün neytral mövqedə dayanıb ciddi işlərinizi bütünlüklə təxirə salmalısanız. Heç kimə vəd verməyin. Gün ərzində sağlamlığınıza da diqqət yetirin.



XƏRÇƏNG - Olduqca uğurlu bir gündür. Ətrafınızda olanların hamısı sizi sevindirəcək. Günün birinci yarısında təzə xəbərlər eşidəcəksiniz. Bu gün şəxsi büdcənizdə artım da labüddür.



ŞİR - Hansısa aktiv duruma yetişəcəyinizi düşünməyin. Çünki ünsiyyətdə olduğunuz insanlar bu gün real gücə malik olmayacaqlar. Buna baxmayaraq, maddi durumunuzda irəliləyiş ola bilər.



QIZ - Ay ərzində topladığınız yorğunluğu dəf etmək üçün daha çox istirahət etməyiniz məsləhətdir. Yeni iş təkliflərinə razılıq verməyə və uzaq səfərə çıxmağa tələsməyin. Qıdanıza fikir verin.



TƏRƏZİ - Yaxşı olar ki, bu təqvim bütünlüklə istirahətə həsr edəsiniz. Çünki fəaliyyət zəminində istədiyiniz manevrləri edə bilməyəcəksiniz. Axsama yaxın müqəddəs yerlərə gedin.



ƏQRƏB - Pulla bağlı müəyyən irəliləyişləriniz gözlənilsə də, soyuğa qarşı tədbirli olmalısınız. Yaxşı olar ki, vaxtınızı daha çox ev şəraitində keçirəsiniz. Bələd olmadığınız şəxslərin vədlərinə aldanmayın.



OXATAN - Sağlamlığınızla bağlı müəyyən çətinliklərin olacağını bəyan edən ulduzlar özünüze diqqət yetirməyinizi məsləhət görür. Nahardan sonra yağınıza qalanların yanında olun, uzaq yola çıxmayın.



OĞLAQ - Planetiniz olan Saturnun "həkimliyyətdə" olması şəxsi işlərinizdə müsbət dönüşə təkan verməkdədir. Odur ki, aktivlik nümayiş etdirməli, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz.



SUTÖKƏN - Bürcünüzün bu ərafəsində bir qayda olaraq ovcatınız xoş olur. Əsəblərinizi pozan hansısa hadisə baş vermir. Bu səbəbdən də nəzərdə tutduğunuz işləri arxayın görə bilərsiniz.




BALIQLAR - Gələn ay görcəyiniz işlər üçün mütləq danışıqlar aparmalısınız. Bu məsələyə laqeyd yanaşsanız, planlarınız pozula bilər. Uzaqda yaşayan doğmalarınızla əlaqə saxlayın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Nişanlısı ilə bankı soydu

Londonun "Halifax" bankında çalışan Anis-yah Ali adlı qadın nişanlısı ilə birlikdə bank soyduğu üçün ölkə mediasının gündəmindən düşür. 25 yaşlı qadın çalışdığı bankın müştərilərinin hesablarındakı pulları öz pulu kimi göstərərək bir çox mağazalardan alış-veriş edib. Gənc qadın nişanlısı Salim Hüseynlə birlikdə oğurladığı pullarla bahalı maşınlar, dəyərli zینət əşyaları alıblar. Bir neçə gün əvvəl törətdikləri cinayət əməllərinin üstü açılan cütlük həbs edilib. Bank soyğunçularının məhkəmə prosesi davam edir.



Səhifəni hazırladı: **ŞAHNAZ**

Təsisçi: **Rauf ARİFOĞLU**
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: **yenimusavat@mail.ru**

Ünvan: **Bakı şəhəri, R.Rüstəmov küçəsi**

2528-ci məhəllə ev 44/d

Tel: **520 01 23 (24, 25, 26, 27, 28)**

Redaktor:
Nazim SABIROĞLU

Lisenzia N: **B 114**
SAYI: **5.300**

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.